

ADP Xankəndində antiterror amaliyyatları keçirilməsini təklif edir

Hürriyyat

Nº16 (3259) 2 May / 2023-cü il

SİZİN ÜÇÜN QƏZET

Həftədə 1 dəfə çıxır

Qiyməti: 60 qəpik



İrana casusluq edən daha 16 nəfər həbs edildi

Rusiya falakatın astanasındadır...



Vaşinqtonda “yol xəritəsi” necə çizilə bilər?

Toplum

Naxçıvan mədəniyyət naziri haqda şok iddia

Natəvan Qədimovanın İrandakı molla rejimi ilə nə kimi bağlantısı olub?



"Qızım sərxiş vəziyyətdə olan atası tərəfindən 13-cü mərtəbədən atılaraq öldürülüb"

Dilarə Bağıyeva: "Nizami rayon prokuroru Pərviz İbayev 8 yaşlı uşağın ölüm faktına əssiz olaraq intihar donu geyindirib"

Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 5, mənzil 13-də yaşayan Dilarə Ehtibar qızı Bağıyeva 8 yaşlı qızı Fərəh Nadirovanın ata cinayətinin qurbanı olduğunu və nəticədə 27.11.2020-ci il tarixdə faciəvi şəkildə dünyasını dəyişdirdiyini bildirib.

Araşdırma

"JEK"lər vətəndaşlardan "ev pulu" yiğə bilər?

Əkrem Həsənov: "Sakinlər istenilən vaxt "JEK" i də, MTK-ni da məhkəməyə verə, onların qanunsuz fəaliyyətini dəyandırı bilərlər"



Naxçıvan sakini uşağı üçün birdəfəlik müavinat ala bilmir

"Qanunsuzluq, özbaşinalıq o qədər yüksək səviyyədə inkişaf edib ki, qarşısını almaq qeyri-mümkündür"

Naxçıvan Muxtar Respublikasında (MR) qeydiyyatda olan, lakin hal-hazırda Bakı şəhərində yaşayan Hüseynov Vüsal Firəddin oğlu tərəfindən "Hürriyyət" qəzetiinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayəçi iddia edir ki, dəfələrlə Sosial Müdafiə Fondu, Dost Mərkəzinə müraciət etərəf də, onu müraciəti düzgün aşasdırımlı: "Mən, Hüseynov Vüsal Firəddin oğlu, yazarraq sizə bildirirəm ki, 18.01.2023-cü il tarixində doğulan uşaqımız üçün birdəfəlik müavinəti ala bilmirik."

Sıkayət

Toplum

Toplum

Yevgeni Priqojin: ""Vaqner"" bitir, Baxmutdan geri çəkiləcəyik"

GÜNÜN NƏBZİ

Layihə

"28 aprel işğalı olmasayı, Bolşevik Rusiyası AXC ilə anlaşa bilardı"



Xaqani İsləyil: "Nəriman Nərimanov dəfələrlə Lenin və Stalinə yazdığı məktublarda bu hadisələri "inqilab" yox, "çevriliş" adlandırdıb"

8-9

Baxış

Mənəvi həyatımıza qənim kəsilənlər...

Moskvanın idarə etdiyi "5-ci kolonna"nın dövlətimizə və xalqımıza xəyanəti

5

Xəbər

Separatçıların liderləri narahat olublar

Onlar Laçında nəzarət-keçid məntəqəsinin mövcudluğunu qəbul etmək istəmirlər

2

Toplum

"Külli miqdarda borcum var, intihar edəcəm"

44 günlük Qarabağ savaşının iştirakçısı iş tapa bilmir

7

Ölkə

"Mülki əlil kimi hərbi xidmətə getdim, hərbi əlil kimi qayıtdım"

Cəlilabad sakini Qamət İsləyilov: "Məmurlar haqqımı vermır..."

13

7

Putini Stalini necə təqdim edir...

"O, buna görə Ukraynadağı qruplaşmaya komandan təyin etmirdi"



Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı hücumun əvvəlində ona görə orduya komandan təyin etmedi ki, tezliklə qələbə çalacağına ümid edirdi və qələbəni öz ayağına yazmaq isteyirdi. Daha sonra Rusiya diktatoru hərbi rəhbərliyi daim dəyişməyə və beləliklə Ukraynadağı məglubiyyətə görə məsliyyəti generalların üzərinə atmağa başladı".

Hürriyyet.az xəber verir ki, bunu

AŞ Mühərribə Araşdırmları İnstitutu (ISW) son hesabında bildirib. Institutun mütexəssisleri Putinin davranışlarını İkinci Dünya Mühərribəsində İosif Stalinin atdığı addımlarla müqayisə ediblər və belə qənaətə gəliblər ki, generallara qarşı münasibətdə Putini Stalin xatırladır: "Bu dinamika İkinci Dünya mühərribəsində Sovet lideri İosif Stalin ilə Sovet İttifaqı Qəhramanı, marşal Georgi Jukov arasındaki münasibətlərə uyğundur. Stalin məhdud və köhnə hərbi təcrübəyə malik idi və deyildiyinə görə, Jukovun hərbi

uğurlarına və şan-şöhretinə həsəd aparırdı. Amma Putinin ümumiyyətlə, hərbi təcrübəsi yoxdur və bu da onun Ukraynaya qarşı hərbi müdaxiləyə komandan təyin etməməsinə təsir edib".

Amerikalı ekspertlər bildirlərlər ki, Putin özünü "Ukraynaya qarşı uğurlu əməliyyatın ilhamvericisi" və "Ali Baş Komandanı" kimi təqdim etmek isteyirdi. Bu, həm də böyük geosiyasi qələbenin Putini ayağına yazılıması demək idi. Ancaq ard-arda gələn məlubiyyətlər Putini mesuliyyəti generallarla bölüşməyə vadar etdi.

Qeyd olunur ki, ilk dəfə Putin yalnız öten il aprelin 22-də Ukraynadağı hərbi birləşməyə komandan təyin edib. Bu vəzifə ordu generalı Aleksandr Dvornikova tapşırıldı: "Bu, Kiyevə uğursuz hücumu cavab idi. Ancaq artıq mayın sonunda Putini bu generali onun gözəltilərini doğrultmadığı üçün dəyişdi. Ardınca Putini hərbi rəhbərləri durmadan dəyişməyə başladı". Həlilçilər hesab edirlər ki, hərbi rəhbərlərin tez-tez dəyişdirilməsi Rusiya ordusunun dağınıqlığına və komanda heyətinin təşkilatlana bilməməsinə səbəb olub. ISW həmçinin qeyd edir ki, Putini Ukraynadağı generalları tez-tez dəyişməsi onun "qurbanlıq keçi" axtarışı ilə bağlıdır.

Türkiyənin ilk qırıcısı...

Qardaş ölkənin milli döyüş təyyarəsi təqdim edildi

Türkiyənin yeni milli döyüş təyyarəsinin adı açıqlanıb. Ankarada "İstüqbəlin Yüzili Tanıtım Programı"nda çıxış edən Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni milli döyüş təyyarəsinin adının "Kaan" olacağını bəyan edib: "Milli döyüş təyyarəmizin adı "Kaan"dır".

"Xalqımıza, dövlətimizə xeyirli-uğurlu olmasını arzulayıram", - o bildirib.

R.T. Ərdoğan Türkiyənin döyüş təyyarəsi istehsal etməsini tarixi hadisə kimli qiymətləndirib: "Bu gün müdafiə sənayesi sahəsində tarixi günlerimizi yaşayırıq. Son aylarda müdafiə sənayesi ilə bağlı ard-arda müjdələr veririk. Bunnuların da sırasında "TCG Anadolu" desant gəmisi, Hürjet", "Gökpey" təyyarəsi, "Yeni Altay" tankı, "IMECE" peyki var. Artıq həm havada, həm quruda, həm suda, həm də kosmosda sözümüzü deye bilirik. Milletimizin xəyallarını bir-bir reallaşdırırıq".



"Artık karada, denizde, havada

Ərdoğan qeyd edib ki, Türkiyənin milli döyüş təyyarəsinin adını Dövlət Baxçalı qoyub.

Ərdoğanın çıxışında bildirib ki, şanlı müqaviməti ilə qəhrəman adını almış Kazanda bu program münasibəti ilə 15 iyul şəhidlərini bir daha rəhmətlə yad edir.

"İŞİD-dən PKK-ya qədər terror təşkilatlarının heç birinin nəfəs almasına imkan vermirik" - deyə, Ərdoğan milli döyüş təyyarəsinin tanıtılması tədbirində çıxışı zamanı deyib.

O, bildirib ki, terrorçularla əməkdaşlığı edənlər də var: "Mənim millətim bələlərinə bu ölkəni təslim etməz".

R.T. Ərdoğanın sözlərinə görə,

"Kaan" təyyarəsi radarlara görünmədən uçur: "Bu təyyarə düşmənin mağaralarını darmadağın etməyə qadirdir. Bir neçə aydan sonra "Kaan" sınaq uçuşlarını tamamlayacaq və Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək".

Türkiyə lideri bildirib ki, "Hürjet" təyyarəsi dost və qardaş ölkələrə də ixrac ediləcək. Türkiye lideri daha sonra təyyarələrin pilotları ilə görüşüb.

Qeyd edək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan təyyarənin məqsədi ABŞ-dan alınan qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Əyləncə sehifəsi

Rəşad Dağlı özünü təqsirli bilmir...

Tanışını qətə yetirməkdə təqsir ləndirilən meyxanaçı Rəşad Əmirrovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmənin növbəti iclası mayın 19-na təyin edilib. Katılımda qı, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu erasında qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdü İskəndər Mehdiyev çoxsaylı biçaq xəsərətləri ilə qətə yetirilib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsədən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılb. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdü R.Əmirrov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkən tədbiri seçilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdi bildirilir.



ABŞ-da dəhşətli olay

Morq işçisi ölenlərin orqanlarını satışa çıxarıb

ABŞ-da morq çalışانının ölenlərin beyni, bədən nahiyələri, qol və ayağı da daxil olmaqla bir çox orqanını satdıığı məlum olub.



Belə ki, ABŞ-in Arkanses ştatında yaşayan 36 yaşlı Candace Chapman Scott adlı morq işçisi cəsədlərdən götürülmüş ən azı 20 quṭtu bədən hissələrini Ceremi Li Pauliye satmaqdə ittiham olunur.

İddianamedən eldə edilən məlumatə görə, Scott Pauliye ölü şəxsin ağıcyərini 1600 dollara satıb. Scottun iyunun 7-də məhkəmə qarşısına çıxacağı bildirilir.

Təsisçi:
Sərdar Cəlaloğlu

Baş redaktor:
Vüqar Məmmədov
Tel: 070 333 22 85
012 496 98 93
E-mail: vuqar-mt@mail.ru

Dizayner:
Seymur Həsənov

"Hürriyyət" qəzeti internet unvanı:
Hürriyyət.az
E-mail: hürriyyet@mail.ru
Tiraj: 2500

Redaksiyanın ünvanı:
AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi, 31
Telefonlar: 496-10-72; 496-08-35

Lisenziyanın qeydiyyat nömrəsi: V 165
Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.
Ölyazmalar geri qaytarılmır.

Redaksiyanın kompüter mərkəzində işlənilib səhifələnir və "Futbol+" servis" mətbəəsində çap edilib.

HR
Bu işaret altında dərc olunan yazılar reklam xarakterlidir.
Qezet 1991-ci ildən çıxır.



Separatçılardan liderləri narahat olublar...

Onlar Laçında nəzarət-keçid məntəqəsinin mövcudluğunu qəbul etmək istəmirlər

"Azərbaycan Qarabağı blokadaya almağa davam edir, adamların və yüklerin maneəsiz hərəkəti üçün əngəl və təhdidlər yaradır". Belə bəyanatla dünən Qarabağın "dövlət naziri" Qurgen Nersisyan çıxış edib.

O, Qarabağ ermənilərinin Laçın sərhəd məntəqəsindən keçidinə dair videoya toxunaraq bildirib ki, onlar Şuşa rayonunda dörd erməni kəndinin sakinləri olub. Ermənistandan qayıdırılmışlar və sərhəd məntəqəsinin olduğunu "bilmeyiblər" və "qəfletən" azərbaycanlı zabitlər onları dayandırlılar.

Sərhəd məntəqəsinin fəaliyyəti qanunsuzdur. "Qarabağ və Ermənistanda hərəkət yalnız Rusiya sülhməramlı qoşunları və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən təşkil edilir və müsayiət olunur".

Bələdlik, separatçılardan liderləri sərhəd məntəqəsinin fəaliyyətini tanımaq istəmirlər və sülhməramlılar dan onun aradan qaldırılmasını tələb edirlər. Qarabağ liderləri sülhməramlıların komandanı Lensovdan məhz buna tələb ediblər.

Bəzi məlumatlara görə, Lensov Bakıya gəlir. O, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyile görüşəcək. Ermənistana KİV-in məlumatına görə, o, Bakını Rusiya sülhməramlılarının Laçın sərhəd məntəqəsinə buraxılmasına, sərhədi keçən adamların və yüklerin birgə oxlanılmasına razi salacağını vəd edib.

Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevi həbsdə saxladı



Dünən Bakı Apellyasiya Məhkəməsi ictimai feal Bəxtiyar Hacıyevin həbsinin uzadılması ilə bağlı şikayəti təmin etməyib. Xatırladaq ki, aprelin 20-da Xətai Rayon Məhkəməsi Hacıyevin həbs müddətini daha iki ay uzadı.

Vəkilin sözlərinə görə, Hacıyev Apellyasiya Məhkəməsində yenidən bildirib ki, ona qarşı irəli sürülen ittihamlar əsassızdır. Hacıyev qeyd edib ki, daha öncə dövlət başçısına Yazılı müraciət edərək ona qarşı qanunsuzluğa son qoyulmasını və onun azad edilməsinə yardımçı olmasını xahiş edib, lakin hələlik cavab almayıb. Xatırladaq ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xüliquanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib. Dekabrın 15-de Hacıyev həbsdən azad olunması tələbiətən sonra edib. İctimaiyyət nümayəndələrinin və aile üzvlərinin təkidlə çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbslə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha 1 ay uzadıb. Fevralın 23-də isə Xətai Məhkəməsi həbs müddətini daha 2 ay-aprelin 28-dək uzadıb.

Məhkəmələr məhkəmə istintaqı başlayana qədər həbs qətimkan tədbirinin dəyişdirilərək Bəxtiyar Hacıyevin ev dustaqlığına keçirilməsi və ya girov müqabilində azad edilməsile bağlı vəkillərin çoxsayılı vəsətətlərini təmin etməyiblər. Fevralın 28-də aclığın 51-ci günündə Hacıyev aclığı dayandırıb. ABŞ Dövlət Departamentinin, ABŞ Senatının, Avropa İttifaqının, Avropa Şurasının və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad edilməsini tələb ediblər.

ADP Xankəndində antiterror əməliyyatları keçirilməsini təklif edir

"Xankəndi iqtisadi rayonuna daxil olan vətəndaşlara Azərbaycanın digər gömrük keçidlərində qoyulan qaydalar tam sərtliyi işə salınmalı..."

Dünən ADP idarə Heyətinin ölkə və beynəlxalq aləmdən baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantı keçirilib. Partiyanın mətbuat xidmətindən "Hürriyyət"ə verilən məlumatə əsasən, toplantı iştirakçıları ilk növbədə Laçın-Xankəndi yolunda digər xidmət sahələri ilə yanaşı gömrük postunun qurulması məsələsinə münasib bildirib və strukturun işə salınmasını ərazilərimizə qeyri-qanuni yolla keçənlərə, daşınan müxtəlif təyinatlı yüksək rütbəli hərəkət baxımdan əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Xankəndi iqtisadi rayonuna daxil olan vətəndaşlara Azərbaycanın digər gömrük keçidlərində qoyulan qaydalar tam sərtliyi işə salınmalı, kənar şəxslərin daxil edilməsine müvafiq viza rejimi tətbiq edilməlidir.

İdarə Heyəti Azərbaycanın yurisdiksiyasına daxil olan və rus "sülhməramlıları"nın müvəqqəti nəzarətində yerləşən ərazilərimizdə separatçı qüvvələrin hərbi təlimləre başlaması ilə bağlı yayılan məlumatları narahatlıqla qarışdırıb və bu təlimlərin keçirilməsinə göz yuman rus sülhməramlı qüvvələrinin məsuliyyəti onların diqqətinə çatdırılmaqla hakimiyyəti antiterror əməliyyatları keçirməkə həmin separatçı qüvvələrin zərərsizləşdirilməsini təmin etməyə çağırıb.

İdarə Heyəti rus "sülhməramlı" kontingentinin komandanlığı gətirilmiş yəni komandanının 20 Yanvar qırğınında və digər müsəlman ölkələrində ahaliyə



divan tutulmasında iştirakından dolayı bu şəxsin sülhməramlı kimi fəaliyyətinə son qoyulması və haqqında olan faktları doğrulduğu halda arzuolunmaz şəxs elan edilməsinin vacibliyini bildirib.

İdarə Heyəti Bakı şəhərində ardıcıl olaraq keçirilen ve keçirilmə müddətinin yenidən 3 il uzadılan Formula-1 yarışlarına münasibət bildirib və bu yarışların əhalinin rahatlığının pozulması, neqliyyat tixəclarının yaranması, ekolojiyazımızın korlanması, yüksək səs-küyün yaradıldığı rezonans nəticəsində tarihi memarlıq abidələrinə zərər yetirməsi baxımından məqbul hesab etməyib və ölkə rəhbərliyini bu yarışların Bakıda keçirilməsindən imtina etməyə çağırıb.

İdarə Heyəti son vaxtlar ölkənin aran rayonlarında yaranmış su qılıqları ilə bağlı etiraz dalğalarının artmasından, ayri-ayrı imkanlı şəxslərin suvarma üçün nəzərdə tutulan suları monopoluya götürməsindən, əhalinin kasib təbəqəsinin suvarma sularından məhrum edilməsindən ciddi narahat olduğunu bildirib və hakimiyyəti bu ayrı-seçkiliyə son qoymağə, qüvvədə olan rəqabət və antiinjisar haqqında müvafiq qanunvericiliyi tətbiq etməkə əhalinin suya və di-

gə kənd təsərrüfatı sahələrinə olan ehtiyacını ödəməyə çağırıb. Qeyd edilib ki, bu cür sərt qanunlar tətbiq edilmədikcə əhalinin Bakı şəhərinə, ölkə xaricinə axınının qarşısını almaq mümkün olmayacaq və mövcud işsizlik, yoxsullaşma problemi daha da dərinleşəcək.

İdarə Heyəti son günler Tərtərde 3 nəfər vətəndaşımızın minaya düşərək həyatını dəyişməsi faktından ciddi narahatlığını bildirib və bu cinayətin məsuliyyətinin Ermənstan dövləti ilə yanaşı rus sülhməramlı qüvvələrinin də daşıdığını qeyd edib.

İdarə Heyəti Azərbaycan və Ermənistən xarici işlər nazirlerinin ABŞ-da gözənlənən görüşünü təqdim edib və həkimiyəti bundan sonra da sülh danışlıklarının Cənubi Qafqazda hegemonluq etmək istəyən Rusiya ilə deyil ABŞ və Aİ ilə aparılmasının vacibliyini diqqətə çatdırıb. İdarə Heyəti İsrailin keçmiş xarici işlər naziri A.Liberman da daxil olmaqla İsrail knesetinin bir qrup deputatının Cənubi Azərbaycanda yaşayan soydaşlarının müstəqiliyinin dəsteklənməsi, onların fundamental hüquqlarının müdafiə edilməsi ilə bağlı müraciətini təqdir edib və hakimiyyəti bu istiqamətdə adı çəkilən dost ölkə ilə intensiv siyasi iş aparmağa çağırıb.

İdarə Heyəti sonda təşkilat məsələyə də baxıb. İclasda Siyasi Partiyalar Həqinda qəbul edilmiş yeni Qanunun tələblərinə görə Ədliyyə Nazirliyinə təqdim edilməli olan partiya üzvlərinin siyahısının elektron qaydada sistemləşdirilməsi üçün işçi gruppaya yaradılıb və işçi gruppuna rehbərlik partiya sədrinin müavini Taliyət Əliyevə tapşırılıb.

Hazırladı: KƏNAN

İrana casusluq edən daha 16 nəfər həbs edildi



Narkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətə cəlb edilən şəxslər polis əməkdaşları tərəfindən həbs edilib.

Polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı 16 nəfər tutularaq istintaqa təhlil verilib.

Saxlanılan şəxslər dini anlayışı olmayan narkotik aludəçilərini başqa-başqa şəxslərin eli ilə yardım adı altında əməkdaşlığa cəlb edərək narkotik vasi-

tərin satışını təşkil etməkə "kərimə dövlət"inin əlaqələrini dərinləşdirməye çalışıblar.

Əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meyli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.

Polis tərəfindən ifşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların pozuculuq fəaliyyəti haqqında sosial şəbəkə hesablarında xeyli inkar olunmaz faktlar var.

Həmin şəxslər radikal əməllərini heç vaxt inkar etməyiblər, vətəndaşı olduğu ölkənin qanunlarına yox, özlərinə lider hesab etdikleri "ağanın qaydaları"na uyğun həyat tərzi sürüb'lərlər.

Saxlanılan şəxslər bunlardır: S.Məmmədov, R.Rüstəmov, Ə.Əsədullayev, C.Balaşov, V. Pünhanəliyev, V.Fərzəliyev, T.Qasimov, T.Mirışov, M.Mamedov, M.Əhmədov, İ.Həsənov, Ə.Firudunbəyli, M.Fətəliyev, M.Rzayev, Ş.Süleymanov, A.Əliyev.



Rusiyada azərbaycanlılarla yerlilər arasında dava

Hadisə nəticəsində ölü və yaralananlar olub

Rusyanın Saratov şəhərində azərbaycanlılarla yerli sahələr arasında dava düşüb.

Lent.az-in əldə etdiyi məlumatə görə, hadisə məsiət zəminində baş verib. 11 azərbaycanlı armatur və metal əşyalarla silahlanaraq sahələrə dalaşıblar.

Nəticədə sahələrdən biri aldığı yaralardan komaya düşüb və xəstəxanada keçinib.

Saxlanılanlar var. Polis bir neçə azərbaycanlı hebs etsə də, digərlərinin axtarışları davam edir.

“JEK”lərin qanun-vericilikdə ləğvi nəzərdə tutulub. Amma bu qurum fəaliyyətini hələ də davam etdirir. Bir neçə il əvvəl qəbul edilən Mənzil Məcəlləsində “JEK” lərin fəaliyyətinə icazə verəcək heç bir müddəə yoxdur.

Ölkə prezidentinin 2018-ci ilin 30 noyabr tarixinde “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna etdiyi dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığınlan xidmət haqlarına tətbiq edilən və hid tarif ləğv edilib. Bu, o deməkdir ki, MİS-lər əhalidən mənzil pulu da yiğə bilmezler. Amma əksəriyyət “JEK”lər hələ də Sovet dövründə qalmış ənənəni davam etdirək, mənzil idarəciliyi ilə məşğul olurlar.

Bələ ki, həm mənzil pulu yiğir, həm də lift, zibil pulu alır və arayışlar verirlər. Üstəlik, verdikləri arayışa 5-10 manat “ol haqqı” da tələb edirlər. Son vaxtlar bununla bağlı bəzi “JEK”lərde sakinlərlə qurum əməkdaşları arasında nəzəriqliklər yaşanan. Sakinlər üçün həyatı əhəmiyyəti vacib olan sənəd və arayışların verilməsində bilerəkdən problem yaşadılır. Əvəzində mənzil, lift və ya məşət tullantılara görə borcun tamamilə silinməsi tələb edilir. İmkəni yetməyən və ödənişi sonraya saxlayan sakinə lazımlı olan sənəd də verilmir. Özlərini nazir və memur kimi aparan “JEK” işçiləri qanun-vericiliyə zidd addim atmalarına reğmən, həm də sakinlərin əsəblərini təmərindən çəkirler.

2009-cu il oktyabrın 1-də qüvvəyə minen Mənzil Məcəlləsi faktiki olaraq MİS-ləri mənzil fondunun idarə edilməsi prosesindən hüquqi baxımdan kənarlaşdırıb.

Bələ ki, yeni Məcəllədə dövlət mənzil fondunun müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondunun isə məhz bələdiyyələr tərəfindən idarə olunması öz əksini tapıb. Məcəllənin 141-ci maddəsinə əsasən, coxmənzilli binaların idarə edilməsi üçün 3 təşkilati forma təklif olunub: sahə mülkiyyətçiləri, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMC) və ixtisaslaşmış istehlak kooperativi (bələdiyyə).

Yeni qanunvericilikdə MİS-lərin binaların idarəciliyi prosesində iştirakçılığına dair heç bir müddəə yoxdur və bu mülkiyyət formalarının siyahısında MİS-lərə yer verilməyib. Yeni qanun dəyişsə də, mənzillərin idarəetmə prinsipləri praktiki olaraq dəyişməyib. Bu isə o deməkdir ki, yeni Məcəllənin tələbləri işləmir və bu sənəd kağız üzərində qalıb.

Bələdliklə, əminliklə deyə bilərik ki, hazırkı Mənzil Məcəlləsi birmənali olaraq MİS-lərin fəaliyyətini qadağan edir. Çünkü Məcəllədə MİS-lərin fəaliyyətinə icazə verəcək heç bir müddəə yoxdur. Ümumiyyətə isə, 2022-2026-ci illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil-kommunal istismar sahələrinin (MKİS) ləğvi yer alıb. Yeni strategiyada mənzil-kommunal təsərrüfatının islahatı ilə bağlı məsələlər nəzərdə tutulub. Bu proses mərhələli şəkildə icra olunacaq.

Hüquqşunas Əkrəm Həsənov



“Sakinlər hətta ödəniş də etməyə bilərlər, çünki onların vətandaşlardan pul toplamağa heç bir haqqı yoxdur”

sakinlərin ümumi yiğincəgi təyin etmelidir. Yalnız bundan sonra müqavilə bağlanıla bilər. Bir sözə, binaların 99 faizində vəziyyət bələdir. Köhnə binalarda “JEK”lər, təzə binalarda isə tikinti şirkətlər qanunsuz olaraq binanın idarə edilməsini öz əllerinə alıblar. Ona görə, biz danişanda bütövlükde bunu qeyd etməliyik, yəni ancaq köhnə binalarda problem “JEK”-lərlə bağlı deyil.

Bəs, nə etmək lazımdır? Hüquqşunas deyir ki, birincisi bundan narazı olan sakinlər məhkə-

“JEK”lər vətandaşlardan “ev pulu” yiğə bilər?

Azərbaycanda Mənzil İstismar Sahələrinin ləğvi illərdir gündəmə gəlsə də, bu qurum hələ də sakinlərdən pul toplayır...

Əkrəm Həsənov: “Sakinlər istənilən vaxt “JEK”i də, MTK-nı da məhkəməyə verə, onların qanunsuz fəaliyyətini dayandırıa bilərlər”

“Hüriyyət” qəzetinə müsbəhəsinde bildirdi ki, Azərbaycanda coxmənzilli binaların idarə edilməsində ciddi problemlər var: “Yeni vaxtile SSR dövründə tikilmiş və dövlət fonduna aid olmuş, sonradan müstəqillik dövründə özəlləşdirilmiş binalarda, bəli, dövlətin “JEK”ləri var idi. Və o “JEK”lər bu gün qanunvericilikdə artıq nəzərdə tutulmadığı halda, onlar faktiki bu fəaliyyətlərini davam etdirir, əhalidən pul yiğib, binaların saxlanılması və idarə edilməsi ilə məşğul olurlar. Amma bunun bir səbəbi var. Yəni faktiki onların bu işi davam etdirməsinin sebəbi odur ki, bina sakinləri idarəetməni öz əllərinə almırlar. Hansı ki, bu gün qüvvədə olan Mənzil Məcəlləsinə görə coxmənzilli binaları sakinlər idarə etməlidir. Bele ki, onlar ümumi yiğincəq çağırımları və burada binanın idarə edilməsinə dair 3 üsuldan birini seçməlidirlər. Yəni birbaşa bina sakinləri ümumi yiğincəgi idarə etməlidirlər. Onlar mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini təsis etməlidirlər. Bu cəmiyyət də ayrıca húquqi şəxs kimi binanı idarə etməli, ya da kənar idarəçi bir təşkilati təyin etməlidir və binanı həmin təşkilat idarə etməlidir. Və həmin ümumi yiğincəq müəyyən etməlidir ki, binanın idarə edilməsi üçün sakinlərdən

aylıq nə qədər pul yiğimalıdır. Açıqı, sakinlər bunu etmir. Nəticədə də əvvəlki dədə-baba qaydası ilə binanı “JEK”lər idarə edir”.

Bəs, qanuna əsasən, sakinlər ümumi yiğincəq çağırımlısa, idarəcilik necə formalşmalıdır? Hüquqşunas hesab edir ki, bu halda nəzarəti bələdiyyə öz üzərinə götürməlidir: “Əgər bina sakinləri ümumi yiğincəgi çağırımlarsa, bu halda 6 ay ərzində yerli bələdiyyə çağırılmalıdır. Əgər 1 il ərzində sakinlər idarəetməni müəyyən etmədilərsə (ola bilər ki, ümumi yiğincəq çağırılıb, orada müəyyən edə bilmirlər ki, hansı idarəetmə üsulu olacaq), bu halda bələdiyyə Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq binanın idarəcisinə elan etməlidir və onun əsasında da idarəedici təşkilati seçməlidir. Yəni bələdiyyələr heç vaxt bu vəzifəsinə icra etmirlər, bunun da səbəbələrindən biri odur ki, bizdə bələdiyyələr emlak vergisini toplaya bilmirlər.

Biz indi deyirik ki, bələdiyyələrin günahı var, bələdiyyələr neyin? Axi, bələdiyyələr əhalidən bir qayda olaraq emlak vergisini də toplaya bilmir. Yəni vətəndaşlar binalardakı mənzillərə görə bələdiyyələrə vergi ödəməlidirlər. Ödəmirlər, bələdiyyə də bunu toplaya bilmir. Düzdür, bu ona haqq

qazandırırmır. Sən vergini toplaya bilmirsənse, ver məhkəməyə, vergini yiğ. Buna görə də bələdiyyələr ümumi yiğincəgi keçirmirlər, təyin etmirlər və nəticədə də “JEK”lər əvvəlki kimi idarəetməni davam edir, əlbəttə ki, qanunsuz şəkilde.

Bəs, təzə tikilən binalarda vəziyyət necədir, hansı ki, orada “JEK” yoxdur? Əkrəm Həsənov xatırlatdı ki, yeni binaları MTK-lar, yəni Mənzil Tikinti Kooperativləri tikir. Qanun görə, sakinlər öz mənzillərinə daşınmaz əmlakın dövlət reysterindən çıxarıldıqdan sonra həmin MTK-lar ləğv olunmalıdır və eyni qayda tətbiq olunmalıdır. Yəni bina sakinləri ümumi yiğincəq keçirib, özləri idarəetməni müəyyən etməlidirlər. Bəzi binalarda bu tətbiq var, bir çox binalarda isə yoxdur. Yəni ümumi yiğincəgi çox az binanın sakinləri təsnilən vaxt “JEK”i də, MTK-ni da məhkəməyə verə, onların qanunusuz fəaliyyətlərini dayandırıa bilərlər. Və sakinlər hətta ödəniş də etməyə bilərlər, cünki onların vətandaşlardan pul toplamağa heç bir haqqı yoxdur. Günah həm “JEK”-lərde, həm də binanı tikinti şirkətlərində, həmçinin də bələdiyyələrde və sakinlərde dir. Sakinlər öz haqqlarını tələb etmirlər. Sakinlər qanunsuz əməllerin yayılmasına şərait yaradırlar.



məya müraciət edə bilərlər: “Cünki faktiki olaraq binanın idarə edilməsinin “JEK”, yaxud da adıçikilən tikinti şirkəti tərəfindən həyata keçirilməsi onların mülkiyyət hüququnun pozulmasıdır. Ona görə ki, binanın ümumi əmlakı, yəni damı, zirzəmisi, liftləri və s. bu sakinlərin ümumi əmlakıdır. Və yalnız ümumi yiğincəgin qərarı ile kimse oranı idarə edə bilər. Sakinlər istənilən vaxt “JEK”i də, MTK-ni da məhkəməyə verə, onların qanunusuz fəaliyyətlərini dayandırıa bilərlər. Və sakinlər hətta ödəniş də etməyə bilərlər, cünki onların vətandaşlardan pul toplamağa heç bir haqqı yoxdur. Günah həm “JEK”-lərde, həm də binanı tikinti şirkətlərində, həmçinin də bələdiyyələrde və sakinlərde dir. Sakinlər öz haqqlarını tələb etmirlər. Sakinlər qanunsuz əməllerin yayılmasına şərait yaradırlar.”

Hazırlıdı: Jala FAMILQIZI

P.S. Mövzunu davam etdiyecəyik.



XİN rəhbərlərinin Vaşinqton görüşü haqda açıqlama

Dövlət Departamenti:
"Azərbaycan və Ermənistan
xarici işlər nazirlərinin
görüşü konstruktiv olub"

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün səhər Vaşinqton yaxınlığında başlayan müzakirələr "çox konstruktiv olub". "Turan"-ın Vaşinqton müxbiri xəbər verir ki, bu barədə dünən Dövlət Departamentinin yüksək rütbəli rəsmiləri bildiriblər.

Nazirlər ilk dəfədir ki, bir neçə günlük dialog üçün bir araya gəliblər. Dövlət katibi Entoni Blinken bu gün səhər onlarla ayrı-ayrılıqda, eləcə də üçtərefli formatda görüşləri olub.

ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisi bildirib ki, ABŞ-in öhdəliyi "Cənubi Qafqaz üçün dinc, demokratik və firavan gələcəyi təşviq etməkdir".

"Biz uzun müddətdir deyirik ki, birbaşa dialog davamlı sülhə nail olmaq üçün problemlərin həllinin açarıdır. Biz müzakirələrin həftə ərzində davam edəcəyini gözləyirik", - deyə rəsmi Turan-ın danışçılarının vaxtı ilə bağlı sualına cavab verib.

Dövlət Departamentinin adının açıqlanmasını istəməyən digər yüksək rütbəli rəsmisi qeyd edib ki, Vaşinqton həftə ərzində Ermənistan və Azərbaycan nümayəndəlerinin "həll yolu axtarmaq üçün birbaşa və səmimi müzakirələr apara-cağına" ümidi edir və gözləyir.

ABŞ-in özünü danışçılar üçün platforma təmin etmək məhdudlaşan ölkə kimi sayır, yoxsa Vaşinqtonun mümkün nəticə barede planları var? Turan-ın bu sualına Dövlət Departamentiñ sözcüsü belə cavab verib: "Məqsədimiz danışçılar üçün platforma təqdim etməkdir. İkitərefli müzakirələr və davamlı sülhə doğru irəliliyə əldə etmək üçün birlikdə iş görülmüşdür. Biz Ermənistan və Azərbaycanla bunu birlikdə edə bildiyimiz üçün çox xoşbəxt və qururluyıq".

ABŞ-in rəhbərlik etdiyi dialoqa Rusyanın mövqeyi ilə bağlı Turan-ın sualına cavab olaraq, Dövlət Departamentinin digər rəsmisi deyib ki, ruslar "bunu mənfi qəbul etsələr, məyus olarıq".

Rəsmilərin dediyinə görə, ən vacib tərəflərin harada baş verməsindən asılı olmayıraq - Vaşinqtonda, Brüsseldə və ya Moskvada bir-biri ilə əlaqə qura bilməsidir.

"Burada məqsədimiz tərəflər arasında davamlı, balanslaşdırılmış və ləyaqətli sülhdür", - deyə Dövlət Departamentinin həmin sözcüsü yekunlaşdırıb.

Vaşinqtonda "yol xəritəsi" neçə cizilə bilər?

Aprelin 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenin dəvətilə bu ölkəyə işgüzar səfərə gedib. Səfər çərçivəsində Ermənistanla "sülh sazişi" layihəsi üzrə danışçıların növbəti raundu keçirilib.

Bundan əvvəl "Turan" agentliyi Vaşinqtonda diplomatik mənbələrə istinadən xəbər yayıb ki, ABŞ bu görüşdə fikir ayrılıqlarını aradan qaldırmadıq üçün "yol xəritəsi"nin çizilməsinə hazırlaşır.

Ele həmin gün ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng vurub. Dövlət Departamentinin saytındaki məlumatə görə, qurumun sözcüsü Metyu Miller (Matthew Miller) bildirib ki, Blinken Azərbaycan-Ermənistan sülh müzakirələrinin əhəmiyyətini vurğulayıb, ABŞ-in dəstəyinin davam edəcəyini vəd edib. Blinken sülhün mümkünlüyünə inandığını bildirib.

Bu günlərdə ABŞ dövlət katibinin Ermənistanın baş nazirilə də eyni mezmunda səhbəti olub.

Bundan əvvəl, aprelin ortalarında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan danışçılarının növbəti raundunun Rusiyada keçirilməsi ilə bağlı razılıq verildiyini bəyan etmişdi: "Bizim sülh müqaviləsinin hazırlanması ilə bağlı Azərbaycan və Ermənistana hərtərəfli köməyimiz azalmayıb. Tərəfdarlarımız ikitərefli danışçıların növbəti raundunun bizim ərazimizdə keçirilməsi ilə bağlı təklifimizi qəbul ediblər".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Müsabəyov "Turan" a bildirib ki, Rusyanın açıq şəkildə bu prosesə hansısa maneələri törədəcəyini düşünür. "Əksinə, Rusiya görənde ki, təşəbbüsü yenidən Vaşinqton və Brüssel əlinə alır, o saat Moskvada tərəflərin görüşü məsəlesi ortaya çıxdı".

Deputatin fikrincə, Rusiya da çalışacaq ki, bu məsələdə kənarla qalmassis: "Ancəq altdan hansı işləri görcək, o, artıq başqa məsələdir. O çalışacaq əlinde bir imkan saxlasın ki, gələcəkdə də bu proseslər müdaxilə edə bilsin. Ancəq açıq prosesin əleyhinə çıxacağına inanmiram".

"Yol xəritəsinə" gəlincə, Müsabəyov vurğulayıb ki, səhbət yalnız sülh müqaviləsindən getmir. Onun fikrincə, bunulla yanaşı kompleks məsələlər də var: "Sərhədərin deqiqəşdirilməsi, delimitasiya, demarkasiya prosesi, nəqliyyat xətlərinin açılması məsələsi gündəlikdir. Azərbaycan Qarabağ ermənilərin hüquqlarının qorunması ilə bağlı daxili müzakirələrə razılıq verib. O məsələ de gündəlikdir. Ayrı məsələlər də ortaya çıxa bilər. Hər bi halda bütün bu məsələlər bir sənədə hell olunan deyil. Ona görə də "yol xəritəsi"ndən səhbət gedir ki, bu məsələlərin həlli hansı ardıcılıqla nəzərdə tutulsun".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəş oğlu isə Turan-a bildirib ki, Azərbaycan Ermənistanla müharibədə qələbə qazanandan dərhal sonra sülh sazişinin imzalanması ilə bağlı şərtləri irəli sürmüdü və bu şərtlər tam beynəlxalq hüquq və normalara uyğundur. "Ana prinsiplər Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək, əsassız ərazi iddialarından el çəkmək, sərhədərin delimitasiyasını və demarkasiyasını aparmaq idi. Azərbaycanın bu prinsipləri həm Amerikaya, həm Avropaya, həm də Rusiyaya bəlli idi".



ABŞ sülhün mümkünüyünə inanır, bəs qonşu dövlətlər buna imkan verəcək?

Onun sözlerinə görə, Ermənistan 10 noyabr bəyanatının şartlarında əməl etmiş olsayıdı, bu gün Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması bəlkə də mümkün olardı. "Amma Ermənistan o şərtlərin heç birinə əməl etmedi. Moskvada və Soçi də sənəd imzalandı, Brüsselde görüşlər keçirilməye başlandı. Brüssel görüşləri başlanğıcda ümidi yaratdı və sülh sazişinin mətni üzərində sanki işlərə start verildi. Amma ortada bir nəticə olmadı, yalnız Ermənistana Avropa İttifaqının məlik missiyası göndərildi. Sanki bununla Brüssel öz missiyani başa vurmuş oldu. Yenə də Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində bir addım atılmadı".

Komitə üzvü qeyd edib ki, ABŞ-da "yol xəritəsi"nin hazırlanması haqqında deyilənlər indiki şərtlər daxilində Qərib imitasiyası ola bilər: "Qerb Cənubi Qafqazda həqiqətən də sülhün qurulmasını isteyir, əslində Ermənistana təzyiqlər göstərə bilərdi ki, Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etsin. Çünkü bu, ədalətli şərtlərdir. Təessüf ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsi geosiyasi mübarizə prefmetinə çevrilib".

Deputatin fikrincə, belə şərtlər daxilində sülh sazişinin yeganə hərəkətverici qüvvəsi Azərbaycan dövləti və Azərbaycan prezidenti İlham Əliyevdir: "Biz əraziyimiz boyunca suverenliyimizin tam təmin olunması istiqamətində sistemli şəkildə addımlar atmaqdaky. Aprelin 23-də Laçın-Xankendi yolunda nəzarətburaxılış məntəqəsinin qurulması bir dənə nümayiş etdiridi ki, sülh sazişine aparan qüvvə Azərbaycanın özüdür. Kənardan olan qüvvələr isə Ermənistana sülh sazişini imzalamadıqdan kənarlaşdırmağa çalışırlar. Azərbaycan isə öz addımlarıyla Ermənistani və onu dəstekləyənləri fakt qarşısında qoyur".

Siyasi şərhçisi Zərdüşt Əlizadə isə "Azadlıq" radiosuna bildirib ki, Rusiya Vaşinqtonun təşəbbüslerinin qarşısını almağa çalışacaq: "Rusyanın istəyi odur ki, Azərbaycanla Ermənistan arasında gedən danışçılar və onların nəti-

cələri tamamilə Rusyanın nəzarətində olsun. Yəni, Rusiya çalışır ki, Azərbaycan və Ermənistanın qarşısında bir ifadəçilər kimi özü yazdıgı not kağızını qoysun və desin ki, mən yazdım həvanı siz çalmağınız".

Eksper hesab edir ki, Azərbaycan və Ermənistan bunu istəmir, daha mülayim və bitəref mövqə tutan ABŞ-in vasitəciliyinə üstünlük verir: "Bu, hər iki tərəfin mövqeyi Rusyanı cırnadır. Rusiya çalışır ki, burada bir qulp qoysun. Lakin vəziyyət deyisib: Ermənistan itirdiyini itirib, Azərbaycan qazandığı qazanıb. Ona görə də biz artıq ciddi şəkildə hansıa ümumi razılaşmaya doğru irəlileyik və ABŞ bize bu istiqamətində yardım göstərir. Ən azı dünyadaki nüfuzundan istəmədib bizim bu müsteqil qərar qəbul etmək qətiyyətimizi dəstəkləyir".

O vurğulayıb ki, Azərbaycan sülh sazişini ilə bağlı təkliflərini Ermənistana, Ermənistan isə Azərbaycana göndərir: "Ortada da hansıa layihə var. Bu layihə iki variantda ola bilər. Bir variantda deyilir ki, Ermənistan Respublikası və Azərbaycan Respublikası tətənəli şəkildə elan edirlər ki, bir-birinin ərazisini tanıylar, heç birinin ərazi iddiaları yoxdur".

Politoloğun düşüncəsinə görə, "daha ağıllı variantda isə" yazılımalıdır ki, Azərbaycan Respublikası Ermənistan Respublikasını tanır: "Onun 29800 min kvadrat kilometrdən ibarət olduğunu qəbul edir, ona qarşı heç bir ərazi iddiası yoxdur, çalışır ki, bütün normal dövlətlər olduğu kimi iqtisadi, siyasi, sosial sahələrde əlaqələr qursun və qarşılıqlı hörmət şəraitində münasibətləri inkişaf etdirsin. Ermənistan da öz tərafından Azərbaycanın 86 600 kvadrat kilometrlik ərazisini tanır və elan edir ki, ona qarşı heç bir ərazi iddiası yoxdur, onuna bütün kommunikasiyaları açmağa, iqtisadi, siyasi, insani münasibətləri qurmağa hazırlıdır. Bu, məmkündür".

Son illər Azərbaycanla Ermənistan müyyən fasılələrlə həm Rusiya, həm də Avropa İttifaqının vasitəciliyilə sülh danışçıları aparırlar. ABŞ Avropa İttifaqı formatını dəstəkləyir.

TURAN

Afrikada bu dəqiqənin özündə elə vilayətlər, elə mahallar var ki, insanlar milçək kimi qırılır. Bir ara mühəribəsi sönməmiş acıq başlayır, xəstəliklər də öz yerində. Reportajlar gedir, şərhçilər danışır, amma üzərində qırmızı xaç olan bir maşını görmürük. Bizdə isə bir ovuc erməni üçün Xankəndinə gedən qırmızı xaçlı maşınların sayı bilinmir. Həmisiñin içi yükə, adamlı dolu. Beynəlxalq "Qızıl xaç" təşkilatı işini-güçünü bir yana atıb ermənilərin qulluğunda durub. Fikir verin, özlərin niisləmi dəyərlərin yeganə nigahbanı sayan İran mollaları gözlərinin qabağında din qardaşlarının necə həqarətə məruz qaldığını, səcdəgahlərin, məscidlərin murdar edildiyini görmür, qatillərə el tuturlar. Xaçpərest isə dünyanın o başından gəlib həysizliğinə salaraq həm evimizin içində hərbi qüvvə saxlaysı, həm də Xankəndinə aparılan bütün silah-sursatı müşayət edir ki, biz cürət edib toxunmayaq.

Bütün Ermənistəni dolaşsan, rus dilində nə bir söz eşidərsən, nə də bu dildə bir sualına cavab verərlər. Bizdə isə axşamlar rus dram teatrında iyne atsan yera düşməz. Tamaşaçıların isə əksəriyyəti azərbaycanlı. İnanmısınız? Gedin baxın! Nezir üçün axtarsan da bir rus görmezsen. Respublika sarayında da eyni mənzərədir. Dəbə minmiş bir ecnəbi ifaçıların gəlməyi kifayətdir ki, bütün rus dillər axışırlar. Bir yerde bir kələmə də bizim dildə söz eşitməzsən. Özürini elitadan sayan bu simasız sürür rus şovinistlərinin onlara necə ikrəha baxdığını görmür.

Bizdəki ruslaşmış manqurtlar özərini ali məqamlı zümrənin nümayəndələri sayırlar. Onlar bizim erməni nasıstləri üzərindəki qələbəmizi həzm edə bilmirlər, sevincərələr də sünnidir, alqışları da! Heç kim düşüməsin ki guya mən araya nifaq salıb, ara vururam. Jirinovski kimi bir siyasi təlxək (ruslar biz istəməsək də ona böyük hörmət bəsləyirlər). Dövlət Dumasının iclasında ünvanımıza ən ağır təhqiri səsləndirəndə, "bizim" doğma ruslaşmış elitanın cinciri da çıxmışdır. Bizdə ki, bu birinci dəfə deyil...

...Axşamlar televizorun qarşısında oturub işğaldan azad edilmiş bölgələrdən verilən reportajlara sakit baxmaq qeyri-mümkündür. Hər şey planaşın surətdə, özü də inadkarlıqla dağıdılib, məhv edilib. Bəni-Adəm basqasına necə nifret bəsləməlidir ki, belə vəhşiliyə qol qoysun? Yanğı izləri yoxdur, tikililər sanki briqada üsulu ile külüng və linglərlə yerlə-yeşən edilib. Buna nifrətin təzahürü də demək mümkün deyil, bu tamam başqa şeydir. Erməni sanki birdefəlik göz dağı çəkmək istəyib, yəni elədiklərimizi heç vaxt unutmayacqsınız. On illər boyu yer üzündə sildiuklərimiz kəndləri dirçəldə bilməyəcəksiniz.

İndi yazacaqlarımdan heç kim qeyzənləməsin, biz qisas və intiqam hissini həmişə unudurraq. Ulu önder Heydər Əliyev Moskvaya aparılan dan sonra respublika partiya təşkilatının rəhbərliyinə Kamran Bağırov adlı heç nəyə qadir olmayan bir mənasız figur təyin edildi. Moskva canişinlərinin qarşısında qulağı həlqəli qulam kimi durmağa öyrənmiş bu ipləmənin en böyük xidməti nə az, nə çox 6 kəndin və ən münbit, ən

Mənəvi hayatımıza qənim kəsilənlər...

Moskvanın idarə etdiyi "5-ci kolonna"nın dövlətimizə və xalqımıza xəyanəti

səfali torpaqların erməniləre bağışlanması oldu. Mahalda qəzəblənərək sözlərini deyənlərin başlarına it oyunu açıdlar. İt də getdi, ip də! Büttün xalq bu rəzalətdən xəber tutdu. İndi Flora Xəlilzadənin camaatı avam yerine qoyaraq günde terifləyib ağac başına çıxardığı müstəməlekə ədəbiyyatının "korifeyləri" de sudsular. Göz qabağında torpaq gedirdi, nə bir şair dilliendi, nə alim.

Kamran Bağırovun rüsvayıcı idarəciliyi dövründə başqa bir xəyanə-

Məhz bunlar on illər boyu bütün tarixi şəxsiyyətlərimizi gorbagor edib, tanınmaz güne salıdalar. Görün neçə ildir müstəqilik, amma cəfakesh dahi-lərimizi pulgir əbləhlərin şirkətindən çıxarda bilmirik. İster Milli Məclisde, isterse də telekanalda, ya da başqa bir yerde çıxış edərək bizim dil pəhləvanları açıqdan açığa bize pislik edənlərə belə münasibət bəsləyirlər: bu barədə düşünməlidirlər, nəzəra almılmalıdır, məsuliyyət hiss etməlidirlər, məsələni hellini sabaha

kimi vuruşub düşmənin belini qırımiş, nə qədər döyüş yoldasını itirmiş, indi də yaralarından əzab çəkən oğulların, dərdənən saçlarına dən düşmüş gəlinlərin, anaların qabağına Aygün Kazımovaları, Faiq Ağayevləri, Elza Seyidcəhənları, sırtıq, danışığını bilməyen, görünüşləri ilə qırmızı fanalar küçəsinin sakinlərindən fərqlənməyən aparcıları çıxarmaq kişilikdən deyil.

Cəmiyyətin mənəvi aləminə dəymış rəxnənin bir günahı da iqtidərin özündədir. Fəxri adlara layiq görünlənlərin siyahısını gözən keçirin. Vaxtılı milletin iftihari sayılan şəxslərin qürurla gedərdikləri adlar kime geldi verilib. Rəşid Behbudova da xalq artisti, Faiq Ağayev də? Dağlısan belə dünya! Bu səhəbətə uzatmaq istəmərem. Allah bundan beşbetərindən saxlaşın!

Məqaləni özlərini siyaset aləminin bahadırları sayan, camaatin qarşısında mübariz kimi görünməyə çalışan ağalar müraciətə bitirirəm. Cənablar, neçə illərdir ki, müstəqilik, amma siz ölkə daxilində hələ də ağalıq edən moskvapərest qüvvələrdən çəkinirsiniz, bir dəfə də olsun rus şovinistlərinin üzərində kişi kimi getməmisiniz. Nələrinizə lazımdır? Mal-mülk var, daimi gelir verən bizi var, uşaqların gələcəyi təmin olunub, qoy kasib-kusubun balaları həlak olsunlar, qoy binamus memurların ucbatından əməlli iş tapa bilməyen cavanlar dərdənən narkoman olsunlar, qoy nuvorislər azığın həyat terzi ilə əli qabarlı insanlara açıq versinlər. Məbadə Ramiz Mehdiyevin şəhəbərərinin üzərində gedəsiniz, onlar heç kimi nəfəs almağa qoymurlar. Çox artıq-əksik edən də başına elə oyun gətirirər ki, "Əl-lezinəni" əzber oxuyur. Yaxşısı budur, yeyin, için, aşna və məşquələrinizle şahanə özür sürün və soyun hər dəfə aldanın rəyyəti. Arada da Prezidentin şəhərinə menasız diffırambalar deyənlərə vaxtlı-vaxtında ənam verin.

P.S. 70 il ərzində bizim qələm ərbəbi rus çarızının müstəməlekə siyasetindən də danişanda mərdi-mərdane cəsarətlə tutarlı sözər isətəmdə. Gədalıq o həddə çatmışdır ki, ölkənin dərinliklərinə girib dinc əhalini ucdan-tutma quran qrenadiyör, kazak alaylarının cinayətləri üçün "bu mütəraqqi əhəmiyyət kəsb edirdi" sözünü isətəmdən utanmırıldılar. Kölə kimi yaşamaq istəməyən ziyalılar isə susmurdlar, sözərən deyirdilər və bu cəsarətinə görə də məhv edilirdilər. Mənfur əsul-i-darə onları orden-medalla təltif etdiyi, yaq-bal içinde saxlaşlığı nökrələrinin köməyi ilə gedər-gəlməzə göndərirdi. Gəlin açıq danişaq, "Rus xalqına eşq olsun" sözərini yazar Rəsul Rza neçənəcə şəhərimizi qana bələmiş XI ordunun əleyhinə çıxacaqdı? Bakıda, Qubada, Şamaxıda minlər-



tin də şahidi olduq. Moskvdə yaşayın bir ziyalımız Gəncənin qədim adının özüne qaytarılması barədə iki-üç kəlmə işlətmədi. İki gün keçməmiş "Sov.Kultura" qəzətində məktub dərc edildi. İmza atanlar da Gəncənin adlı-sanlı adamları idi. Aralarında Xaçəturov soyadlı bir erməni də vardi. Bu "vətənpərvər" yazırdılar ki, onlar Gəncəli yox, kirovabadlıdırlar. Mən bədbəxt üç dəfə bu alçaqlıq barədə yazı verdim. Hər şey ununduldu. Xaçəturov soyadlı bir erməniinin Gəncə adının əleyhine çıxmazı anarların, elçinlərin və digər ədəbiyyat delləllərinin şəstинe toxunmadı. Məni bezen tünd danişdigişa görə qınayırlar. Axı mən kölgəsindən hürkən ziyalıların nəyinə hörmət edim? Nə yazdıqları bir şeye dəyir, nə də milli təessübkeşikləri.

...Xarabalıqlar içinde mahni ifa edib, zəngülər vurmaqla vətənpərvərlik hissini oyandırmak bihüdə zəhmətdir. Düşər olduğumuz fəlakətlər bizi də amansız olmayı tələb edir. Beynəmiləlcilik oyunu ilə bizim evimizi yixmadılar? Sərvətlerimiz havayı daşınib aparıldı, Rusiyada nə qədər gəzəyən əlaqəsiz, şərab duskünləri vərsə hamisini torpağımiza tökdür. Tarixim, dinin, imanım barədə bir zərər də məlumatı olmayan qatı şovinist rus qulağımız eşi-də-eşidə bizlərə "çüska", "baran" dedi, adət-ənənəmizi elə saldı, biz qorxudan danışa bilmədik. Zavallı xalqa, böyük sənətkar, vətənpərvər kimi sırran ədəbiyyat tüfəylilərinin biri rus xalqına eşq elan edirdi, digər də qatillərə medhiyyələr yazıb ənam, ad-san, sərvət qazanırdı.



Firuz HASIMOV

İə müsəlmanın qətlində əli olan qondarma Komissarlara "babam" deyən, türkülüyün ən qati düşməni Stalin tərifləyib ərsi-əlavaya qaldıran S.Vurğun yurdumuzda özünü əsl diktator kimi aparmış S.M.Kirovu söyərdi?

İkinci dünya müharibəsi başlayanda dünən partiya iclaslarında istiqlalçıları yixib sürüyənlər, komunist "fürerlərin" gpstərişi ilə bu dəfə "sovət vətənpərvərliyi" ruhunda yazmağa başladılar. Babək, Cavanşir yada düşdü... Adama dərin ikrah hissi oyadan odur ki, ordenli sovet şairlərinin tamam başqa mühitdə, tamam başqa niyyətdə yazdıqları şeirləri bizim təlxək "...loqolar "çixib te-leykanallarda oxuyurlar. Yaxşı deyiblər, utanmasan oynamağı nə var ki! 44 günlük savaş bütün vüseti, əhəmiyyəti ilə bir də sübut etdi ki, qazılər, şəhidlər, iş yerində namusla çalışanlar tamam başqa münasibətə layiqdirlər. Müzəffər Prezidentin təbiri ilə desək bunlar son on altı ilde ərsəyə gəlmiş gənclərdir. Sədər Əsədi intihara məcbur edənlərin, Xəlil Rza Ulutürk üzərində "Linç məhkəməsi" quranların, Məmməd Arazi, Sabir Əhmədovu qovaraqə götürənlərin, xaltra zir-zibilləri ilə tarixi şəxsiyyətləri bayığlaşdırıb keçmişimizə qara yaxanların törmələrinin bunlara danişmağın haqları yoxdur. Xalqın Müzəffər adına layiq bildiyi Prezidentim niyə özünü ziyalı hesab edən bu konformist güruhun nazi ilə oynayırlar? Məgər o görmür ki, otuz ilə ortaya bir sanballı əsər qoymayan bu güruh inди qəder bir-cə dəfə də olsun Moskva irticəsinin və onun daxildəki "5-ci Kolonnası" təxribatlarına qarşı tutarlı cavab verməyib. Prezidentin başının qarışmasından sui-istifadə edən bu qələm zinakarları xalqı avam bilməsinlər. Ata-bala Əfəndiyevlər Qarabağda elə şəxsiyyət qalmadı ki, onu gorbagor edib irsinə istədikləri yozumu verməsinlər. Anar da artıq özünü Olimpi sakını hesab edir, hərədən danişanda da hansı məzhibə qulluq etməyi də bilinmir. Bunların ağızlarına baxan "ikinci eşalonun" qələm sahibləri də yüngül qazanmanın artıq yolunu tapıblar. Bunlara sözün tam mənasında qisır olduqlarını desən, kus-təbil, şeypur çalıb üstünə geləcəklər, ay harayı, qoymayı, bu kafir Ocaqqlu demişkən, kürreyi-ərzi üstündə saxlayan öküzə şəkk getirir.

Bugünlərdə "Hürriyyət" in redaksiyasına müraciət edən Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 5, mənzil 13-də yaşayan Dilarə Ehtibar qızı Bağıyeva 8 yaşlı qızı Fərəh Nadirovanın ata cinayətinin qurbanı olduğunu və nəticədə 27.11.2020-ci il tarixdə faciəvi şəkildə dönyasını dəyişdiyini bildirib.

"Baş prokurorun qəbullarında olarkən dəfələrlə cinayət hadisəsini təhrif edən bir çox qərəzli, qanun pozuntusuna yol verilmiş sənədləri təqdim etsəm də, vəsatətlərim təmin edilmir, Pərviz İbayev və sabiq müstəntiq Elvin Şahmirzəli haqqında qanunamüvafiq tədbirlər görülmür"


Belə ki, cinayət hadisəsinin Bakı şəhəri, Nizami rayonunda baş verdiyini deyən şikayətçinin iddiasına görə, qızı Fərəh Nadirova spirtli içki aludəcisi və həmin gecə sərəxəs vəziyyətdə olan atası Vahid Ağaeli oğlu Nadirov tərəfindən, hündürmərəbəli binanın 13-cü mertebəsindəki mənzilin yataq otağının pəncərəsindən zoraqlılıq, şiddet, işgəncə zəminində yerə atılaraq öldürülüb: "Hadisə gecəsi Nadirov Vahid tərəfindən həm ölüm, həm də döyülmə hərəkəti töredilib. Nizami Rayon Prokurorluğunun sabiq müstəntiqi Elvin Şahmirzəli ölüm faktını döyülmə faktından ayıraq 28.11.2020-ci il tarixdə Cinayət Məcəlləsinin (CM) 125-ci maddəsi ile başlanan cinayət işinə hadisədən 3 ay sonra bir çox qanun pozuntularına yol verərək xitam qərarı verib. Nəzərə almayıb ki, hər ikisi eyni anda bir gecədən baş verib və ortada işi ağrılaşdırın ölüm faktı var. Həm ölüm, həm də döyülmə faktı ilə bağlı Nizami Rayon Prokurorluğuna şikayətlər etdim, vəsatətlər verdim. Bundan sonra CM-nin 133.1-ci maddəsi ilə Nadirov Vahidi qarşı ittiham irəli sürüldü və 15.03.2021-ci il tarixdə baxılması üçün məhkəməyə verildi. Məhkəmə iclasları 6 aydan çox davam edib. İş üzrə toplanmış bütün şübutlar məhkəmədə tədqiq edilərək qiyamət verilib, hesab edilib ki, həmin şübutlar cinayəti törətməkdə mötəbər və mümkündür. Məhkəmə Nadirov Vahidi təqsili bilirək barəsində 1 il 6

"Qızım sərəxəs vəziyyətdə olan atası tərafından 13-cü martabadan atılaraq öldürülüb"

Dilarə Bağıyeva: "Nizami rayon prokuroru Pərviz İbayev 8 yaşlı uşağın ölüm faktına əsassız olaraq intihar donu geyindirib"



"Görünür, Vahid Nadirovun anası, Almaz Nadirovanın Ramiz Mehdiyevin qaynının evində xidmətçi kimi çalışması bu işdə ciddi təsireddi rol oynayır"




ay muddətinə azadlıqdan məhrum etmə cəzası təyin edərək 14 oktyabr 2021-ci il tarixdə məhkəmə zalında həbs edib. Lakin o, cəzasını çəkməmiş Milli Məclisin 5 noyabr 2021-ci il tarixli qərarının 2.1 və 30-cu bəndi tətbiq edilməklə ona təyin edilmiş cəzadan azad edildi, 8 Noyabr Zəfər Günü münasibətilə amnistiya qərarı tətbiq edildi".

Vahid Nadirovun anası, Almaz Nadirovanın Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin Yura adlı qaynının evində 15 ildən artıqdır ki, xidmətçi kimi çalışdığını vurgulayan Dilare Bağıyeva qeyd edib ki, tətbiq olunmuş amnistiya qərarı ilə onun zərərəkmişin bütün vətəndaşlıq hüquqları tapdanıb: "Nizami rayon prokuroru Pərviz İbayev hadisənin səhəri, tezən Nadirov Vahidi təqsili bilirək barəsində 1 il 6

intiharin heç bir əlaməti, izi olmadığı halda, hətta araştırma aparmadan, intiharin olub-olmamasını dəqiqləşdirmədən, hadisənin səhəri, yəni 28.11.2020-ci il tarixdə Nizami rayon 25-ci polis bölməsinin və prokurorluq orqanının qərəzli mövqeyində irəli gələrək CM-nin 125-ci maddəsi ilə cinayət

məmisi, dəfələrlə cinayət işinə xitam qərarı vermişdir. Pərviz İbayev 8 yaşlı uşağı öldürən qatilin cinayət mesuliyyətindən boyun qaçırması üçün bilərkən bir çox qanun pozuntularına yol verib. Hazırda Baş Prokurorluğun İstintaq İdarəsində 7 ay davam edən cinayət işi üzrə süründürməçilik hökm sürür, ci-



şinin başlanması haqda qərar verərək, 8 yaşlı uşağın ölüm faktına əsassız olaraq intihar donu geyindirib. Qərəzli mövqə tutan prokuror Pərviz İbayev araşdırımlar aparmadan CM-nin 125-ci maddəsi ilə açılmış cinayət işinin Nizami Rayon Prokurorluğunun icraatında olan müddət erzində CM-nin 120-ci maddəsinə tövüs edildi. Görunür, Vahid Nadirovun anası, Almaz Nadirovanın Ramiz Mehdiyevin Yura adlı qaynının evində 15 ildən artıqdır ki, xidmətçi kimi çalışması bu işdə ciddi təsireddi rol oynayır. Baş prokuror Kamran Əliyevin qə-

nayət işində CM-nin 120-ci maddəsinin tərkib hissəsini şübut edəcək bir çox xüsusatlar, faktlar, dəlillər olmasına baxmayaraq, cinayət işi hələdə CM-nin 125-ci maddəsindən 120.1-ci maddəsinə tövüs edilmər. Görunür, Vahid Nadirovun anası, Almaz Nadirovanın Ramiz Mehdiyevin Yura adlı qaynının evində 15 ildən artıqdır ki, xidmətçi kimi çalışması bu işdə ciddi təsireddi rol oynayır. Baş prokuror Kamran Əliyevin qə-

bullarında olarkən dəfələrlə cinayət hadisəsini təhrif edən bir çox qərəzli, qanun pozuntusuna yol verilmiş sənədləri təqdim etsəm də, qaldırdığım vəsatətlərim təmin edilmir, Nizami rayon prokuroru Pərviz İbayev və sabiq müstəntiq Elvin Şahmirzəli haqqında istintaq müddətində qanunamüvafiq tədbirlər görülmür. Əksinə sabiq müstəntiq Elvin Şahmirzəli cinayət işinin icraati müddətində bir çox qanun pozuntusuna yol verməsinə baxmayaraq, nədənsə vəzifəsi yüksəlir və Baş Prokurorluğun İstintaq İdarəsinə yeni təyinat alır".

"Sabiq müstəntiq Elvin Şahmirzəli istintaq dövründə ona həvalə edilmiş mühüm əhəmiyyət kəsb edə biləcək bütün fakt və sübutları gizlədib, ilkin təxirəsalınmaz istintaq hərəkətlərini aparmayaraq onların izini itirib"

Şikayətçi hesab edir ki, cinayət əməlini töredən Vahid Nadirov hadisə gecəsi şübhəli şəxs qismində həbs edilərək təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilməli idi: "Buna əsas verən şahid Gülliyeva Səyyarə Müşfiq qızının hadisə gecəsi Daxili İşlər Nazirliyinin (DİN) 102 məlumat mərkəzinə zəng edərək "ata uşağı pəncərədən aşağı atdı" kimi verdiyi məlumatdır. Polis və prokurorluq əməkdaşları hadisə yerinə çağırışla çıxmışdır. Polis əməkdaşları Nadirov Vahidi hadisə yerində elini burub, polis maşınına oturdub polis şobəsinə aparmışdır. Lakin Nizami rayon prokuroru Pərviz İbayev heç bir araştırma aparmadan hadisənin səhəri, tezən Nadirov Vahidin sərbəst buraxılması barəsində Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsinə şifaçı tapşırıq verib. Ortada ölüm faktı və şahid zəngi olmasına baxmayaraq, Pərviz İbayev şəxsi məqsədlərini güdərək, tutduğu vəzifəsindən sui-istifadə edərək, səlahiyyətini aşaraq Nadirov Vahidi sərbəst buraxaraq təxirəsalınmaz hərəkətlərin görülməsi istiqaməti üzrə bütün işlərin qarşısını alıb".

(Davamı səh. 12-də)

Naxçıvan mədəniyyat naziri haqda şok iddia

Natəvan Qədimovanın İranda molla rejimi ilə nə kimi bağlantısı olub?

Naxçıvan Muxtar Respublikasının (MR) mədəniyyət naziri Natəvan Qədimova bərəsində redaksiyamızın növbəti şok informasiyalara daxil olub. Hürriyet.az etibarlı mənbəye istinadən xəbər verir ki, N.Qədimova fəaliyyəti müddətində Türkiyə və Türk millətinə qarşı olmaqla yanaşı, İranda fars şov-nizminə xidmət göstərib. Bununla bağlı redaksiyamızda daxil olan faktları dəyərlə oxucularımızla bölüşürük:

"Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Türkiyə Respublikasını, o cümlədən Türk milletini qaralamaq fəaliyyətini heyata keçirməsində, fars şov-nizminin işa təbliğ edilməsində ən böyük "yarağı" Natəvan Qədimova olub.

Bir faktı qeyd etməklə sizə çatdır-



maq isteyirəm ki, Natəvan Qədimova Azərbaycan xalqına düşmən bir məmur olmuşdur.

Bu arada, onu da qeyd edim ki, Natəvanın anası Rübəbə müəllimə Əkrəm Əylislinin xalası qızıdır və Natəvanın Azərbaycan xalqına düşmənciliyinin səbəbi də başadışuləndir.

Məlum olduğu kimi, Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyə-

tinin Paytaxtı elan olunmuşdu. Bu tədbirlər çərçivəsində 2018-ci ilin sentyabr ayında "İslam filimləri" heftesi keçirilib. Burada İran filmləri olaraq "Mən məktəbə getmək istəyirəm" və "Yağış" filmləri nümayiş olundu. Həmin filimlərdə fars şoviniyi incə olaraq təbliğ edildi. Türk filmi kimi isə "Ulak" filmi (rejissor Çağan İrmak) nümayiş etdirilmişdir. "Ulak" filminin nümayişində Türkiye və İranın Naxçıvandakı konsulları da iştirak edirdi. "Ulak" filmi nümayiş olunarkən zalda ele bir əxlaqsız ab-hava yarandı ki, Türkiyənin konsulu təcili olaraq tədbiri tərk etmək istədi, sade nəzakət nümunəsi olaraq son anda fikrindən daşındı. Sizdən xahiş edirəm ki, "Ulak" filmini izleyəsiniz və ya müvafiq qaydada paylaşasınız, Azərbaycan xalqı gərsün ki, bu tədbiri təşkil edən, həmin filmi "İslam mədəniyyəti" nümunəsi olaraq insanlara sırramaq istəyən Natəvan Qədimova hansı əxlaqın sahibidir.

Bu kimi yüzlerle faktın təkcə birini qeyd etməklə, size məlum etmək isteyirəm ki, Natəvan Qədimova Naxçıvana təkcə maddi olaraq deyil, həm de mənəvi olaraq ziyan vurmaqdə Vasif Talıbovla "ciyin-ciyin" vuruşub".

**Hazırladı: KƏNAN
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırlıq.**

Məşgulluq Mərkəzinin rəhbər işçisi haqda ölkə başçısına müraciət

"Məmmədyar Şükürzadə indi də Şəki rayon Məşgulluq Mərkəzini ximir-ximir "yeyir""



Səki rayon sakini Abdullayev Səbdül Nurqələm oğlu tərəfindən "Hürriyet" qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin ölkə başçısına ünvanlaşdığı məktubu oxuculara təqdim edirik:

"Bildirmək isteyirəm ki, Ağcəbədi rayonunda fəaliyyət göstərən Laçın rayon Məşgulluq Mərkəzini bərabər halala salaraq, yeyib-dağdan şöbə müdürü Məmmədyar Şükürzadə indi də Şəki rayon Məşgulluq Mərkəzini ximir-ximir "yeyir". Əvvəl direktor işlədiyi Laçın rayon Məşgulluq Mərkəzində töötəndiyi geniş miqyaslı özbaşinalığa görə

Məmmədyar Şükürzadə işindən azad edilmişdi. Orada işlədiyi dövrə kütlevi surətdə haqlı vətəndaş şikayətlərinə əsasən arasında başlanılmış və tədbiri de görülmüşdü. Görünür, bütün bunlar Məmmədyar Şükürzadəyə dərs olmamışdır. Hələ də bu şəxsin yol verdiyi nöqsanlar haqqında edilən bəzi şikayətlər qapanmamış olaraq qalır.

Onu da qeyd edim ki, Məmmədyar Şükürzadə selahiyətlərində sui-isti-fade edərək, Şəki rayon Məşgulluq Mərkəzinin direktoru Abdulla Kərimo-

vu və öz yaxın qohumu, həmkarı olan şöbə müdürü İlham Mikayılovu öyrədərək mənim haqlı müraciətimə heç bir köməklik edilməməsi istiqamətində öz qərzini, mövqeyini ortaya qoymuşdur. Bu məmər tüke-nib-bitməyən qanunsuz əməllərini bəzi "daydayıları" hesabına örtbasdır etdirməkdədir. Elə dərək edir ki, bu, belə də olmalıdır.

İyirmi il bundan əvvəl papka məktəbləri nece idarə olunurdusa, hal-hazırda da Şəki-Zaqatala Regional Məşgulluq Mərkəzini o cür idarə edirlər.

Hörmətli President!

Sizdən xahiş edirəm ki, bu haqda ölçü götürülməsi və sözügedən Mərkəzin rəhbər şəxsləri barədə hüquqi tədbir görülməsinə göstəriş verəsiniz".

Jale FAMILQIZI

Redaksiyadan: Yazida adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırlıq.



Naxçıvan sakini uşağı üçün birdəfəlik müavinət ala bilmir

"Qanunsuzluq, özbaşinalıq o qədər yüksək səviyyədə inkişaf edib ki, qarşısını almaq qeyri-mümkündür"

Naxçıvan Muxtar Respublikasında (MR) qeydiyyatda olan, lakin hal-hazırda Bakı şəhərində yaşayan Hüseynov Vüsal Firəddin oğlu tərəfindən "Hürriyet" qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, dəfələrlə Sosial Müdafiə Fondu, Dost Mərkəzine müraciət etsem də, onu müraciəti düzgün araşdırılırım:

"Mən, Hüseynov Vüsal Firəddin oğlu, yazaraq sizə bildirirəm ki, 18.01.2023-cü il tarixində doğulan uşağımı üçün birdəfəlik müavinəti ala bilmirik. Deməli, qanunsuzluq, özbaşinalıq o qədər yüksək səviyyədə inkişaf edib ki, qarşısını almaq qeyri-mümkündür.

Qeydiyyat ünvanımız Naxçıvandadır deyə, Dost Mərkəzi 1 fevral 2023-cü il tarixindən əvvəlki doğumların ödənişlərini qeydiyyatda olduğu rayonun Sosial Müdafiə Fondundan köçürüyüñ dəyir. Naxçıvandakı Sosial Müdafiə Fondundan əməkdaşları isə bildirir ki, valideynin iş yeri Bakıdadır, həmin birdəfəlik ödəniş paytaxtdakı Dost Mərkəzi tərəfindən icra olunur.

Mən Bakıda DSMF-nin Uçot Qeydiyyat şöbəsinə ərize ilə müraciət etsem də, heç bir nəticə yoxdur, öz bildiklərini edirəm.

Statistika Komitəsinin məlumatına əsasən, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri bu ilin yanvar-fevral ayları ərzində ölkədə 19 min 158 doğulmuş körpə qeyd olub. Naxçıvandakı Sosial Müdafiə Fondundan əməkdaşları isə bildirir ki, valideynin iş yeri Bakıdadır, həmin birdəfəlik ödəniş paytaxtdakı Dost Mərkəzi tərəfindən icra olunur.

Mən Azərbaycan Respublikasının vətəndaşı olaraq buna Hesablama Palatasına, DTX-ya və bütün aidiyatlı orqanlara sual verirəm. Və onlardan xahiş edirəm ki, uşağın anadan olmasına görə teyin olunan birdəfəlik müavinətin verilməsi probleminin həlli üçün köməklik göstərsinlər".

Jale FAMILQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırlıq.

"Külli miqdarda borcum var, intihar edəcəm"

44 günlük Qarabağ savaşının iştirakçısı iş tapa bilmir

Gədəbəy rayonu, Slavyanka kənd sakini Əsgərov Niyazi Elşən oğlu tərəfindən "Hürriyet.az" saytının redaksiyasına şikayət məktubu daxil olub. 44 günlük Qarabağ savaşının iştirakçısı olan şikayətçi artıq həyatdan bezdiyini və intihara cəhd edəcəyini bildirir:

"Mən, Əsgərov Niyazi Elşən oğlu, Gədəbəy rayonu, Slavyanka kənd sakiniyəm, 18.06.2000-ci ildə anadan olmuşam, II Qarabağ müharibəsi zamanı Şuşanın azad olunmasına iştirak etmişəm.

Hazırda intihar etməkdən başqa yol görmürem. Bu barədə icra Hakimiyətində də bildirmişəm ki, məni işlətəmən, işim yoxdursa məcburən bu yola əl atmalıyam. İntihar etmə səbəbim külli miqdarda borcumun olmasıdır. İşim olsa, bu borçlardan ödəyərdim.

Bir tək çörəyə möhtac vəziyyətdə yaşayırəm. Sizdən xahiş edirəm, mənim bu problemimi işıqlandırırasınız.



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

**Azərbaycanın dövlətçilik
tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği**



Naxçıvanda Nəriman Nərimanovun heykəlinin götürülməsi ilə yaşanan qalmaqaldan sonra bu məsələ ölkənin sosial şəbəkələrində müzakirə mövzusu oldu. Uzun müddət keçməsinə baxmayaraq, hələ də Nərimanovun Azərbaycan xalqı qarşısındakı xidmətlərinə müxtəlif prizmalardan münasibət bildirilməkdədir. Mövzuya birdəfəlik və ətraflı aydınlıq gətirmək üçün tarix üzrə araşdırmaçı Xaqani İslamiyalla səhbətləşdik.

- Xaqani bəy, Naxçıvandakı heykəl qalmaqlanınca sonra bu tarixi şəxsiyyətlə bağlı birmənalı olmayan müzakirələr yenə gündəmə gəldi. Sizcə, Azərbaycan tarixinde Nərimanov hansı prizmadan qiymətləndirilmelidir? Ona birmənalı olmayan ya-naşma yerindədirmi və ümumiyyətlə siz bu şəxsiyyəti hansı baxış bucağından qiymətləndirirsiniz? Konkret olaraq, Zəngəzur, Qarabağın əlimizdən getməsində onun rolu var mı?

- Nərimanov hələ 1909-cu ilde, Çar Rusiyası tərəfindən sürgünə göndərildiyi Həştərxanda "Xalq Universitetləri Cəmiyyəti"-nin sədri kimi fəaliyyəti ilə Avro-pa mediasının gündəminə gələrək, milletçi kimi tanınırdı... Məlum olduğu kimi, indiyədək Nəriman Nərimanov şəxsiyyəti peşəkar alımlar tərəfindən araşdırılmış, onun haqqında çox sayda elmi məqalələr, kitablar, publisistik əsərlər yazılmışdır. Hə-

"28 aprel işğallı ol Rusiyası AXC illə

Xaqani İslamiyə: "Nəriman Nərimanov dəfələrlə Leninə və Stalinə yazdığı məktublarda bu hadisələri "inqilab" yox, "çevriliş" adlandırıb"

"...O halda milli öndər Rəsulzadə niyə belə qurama ifadə işlədir? - Çünkü o, İmaməddin Nəsimi deyil, Hüseyn Cavid deyil, Əhməd Cavad deyil ki, özü dar ağacına doğru gedə - siyasətçidir. Siyasətçi üçünsə pragmatizm ən ön tələblərdəndir"

min əsərlərdəki fikirlər bir sıra dünya xalqları nümayəndələrinin Nərimanov barədə fikirlərində də öz təsdiqini tapır. Bu əsərlərin böyük çoxluğu Nərimanov böyük maarifçi, türk təessübkeşi, xeyirxah həkim, inanclı insanlara içdən saygılı yanaşan ictimai-siyasi xadim, Azərbaycanın müstəqilliyi və ərazi bütünlüyü uğrunda mübariz, Şərqi Lenini və s. kimi xarakterizə edərək, bu hərtərəfli şəxsiyyəti nadir simalardan biri kimi teqdim etmişdir. Səciyyəvi həldir ki, indiyədək Nəriman Nərimanov haqda son dövrlərə qədər tək-tək tənqid məqamları gündəmə gətirən açıqlamalar, məqalələr ortaya çıxsa da, heç bir müəllif tərəfindən onun haqqında mənfi planda kitab qələmə alınmamışdır. Tənqid yanaşanlardan bəziləri Nərimanovu

gah Müsavat Partiyasının əleyhdarı - Milli Cümhuriyyətimizi devirən rusiyapərest bolşevik, gahaldanmış vətənpərvər, gah Zəngəzuru bağışlayan, Naxçıvanıda peşkəş etməyə çalışan milli dönük, Türk Ordusunun gelməsinə qarşı olan siyasi çəşqin, Kremlin istifadə etdiyi, ancaq sonda peşman olmuş, siyasetə yanlışlıqla qoşulmuş siyasetçi - aşagılanmış yaziq soydaşımız kimi görür və göstərir. Ancaq öncədən onu deyim ki, yuxarıdakı qəbildən olan ittihadlar bilimdən kənardır, tamamilə əsaslıdır və genelliklə 3 səbəbdən qaynaqlanır:

Birincisi, ilkin mənbə və bəzən də mənbədəki fikir saxtalaşdırılmış, ancaq saxtalaşdırılaraq rəsmiləşdirilmişdir, bəziləri belə qaynağa əsaslanır ("Zəngəzur bəyanatı", Serqo Orconikidze-

nin Moskvaya teleqramı, daha sonra Stalinin saxtakarlığı da-yanan açıqlaması; AKP MK-nın 1920-ci ilin başlarında müstəqiliyimizin əleyhinə olan bəyanatında Nərimanovun imzasının da olduğu iddiası kimi və b.);

İkinci, tarixi sənədlərdəki faktlar geniş mətndən (kontekstdən) çıxarıılır, cələşkilər üzərindən çəşqinliq yaradılır;

Üçüncü, siyasetçi kimi tənqid olunan Nərimanova siyasetçi baxışı ilə analiz-dəyərləndirme ortaya qoyulmur.

- İstərsəniz, N. Nərimanovun ictimaiyyəti düşündürən, bir sıra hallarda narazı salan açıqlamalarına nəzər salaq. 30 noyabr 1920-ci il tarixli "Zəngəzur bəyanatı", N. Yusifbəyliyə məktub, XI Qırmızı Ordu Dəmiryolu komandirinin tətbiq olunması, Gəncə üşyani

ilə bağlı açıqlaması, M.Ə.-Rəsulzadənin N. Nərimanov haqda fikri və b. bu qəbilədəndir.

- Mövzu olduqca genişdir və mümkünənse 30 noyabr 1920-ci il tarixli "Zəngəzur bəyanatı" və s. - başqa sözlə, ərazi bütövlüyümüzə və Azərbaycanın müstəqilliyi ilə bağlı Nərimanovun açıqlama və fəaliyyətlərini daha önemli qonu kimi ayıraq, səhəbetimiz ikinci qismində ona aydınlıq gətirəm. Hələlik isə sıraladığınız digər məsələlərə münasibet bildirim.

- Uyğundursa, XI Qırmızı Ordunun gəlişi dönəmi və

Birləşdirilmiş Dissertasiya Şurasının 1 iyun 2004-cü il qərarı ilə nəşr olunan, elmi rəyçilər və elmi redaktor süzgəcindən keçən "Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti" (Bakı: Elm, 2005. 248 səh.) kitabında qaynaq göstərilərək təqdim edilən yuxarıdakı faktları Cavid Cabbaroğlunun şübhəyə alaraq oxucuları çasdırması nə alim adına, nə də etik normalara sığır. Gəlin, C. Cabbaroğlu demişkən, "Stalinlə ixtilal xatirələri" əsərinə üz tutaraq M. Rəsulzadənin öz dilindən H. Həsənovun istinad etdiyi və əlavə olaraq biziş təqdim etdiyimiz məqamlara



İmasayıdı Bolshevik , anlaşa bilərdi"

fikir verək:

"Mətbəxdə ("Osobi otdel" həbsxanasındaki -X.İ.) bulunduğumuz üçüncü və dördüncü günü id. İlk dəfə olaraq xarici aləmlə bir növ təmas hasil oldu. Bizi tutulduğumuz yerdə Bakıya qədər ötürən birisi vardı. İsmi Zərgər deyə qeyd edəcəyim bu adam əskidən Bakının baş caddələrindən birində zərgər mağazası tutardı. İndi bolşeviklərin özəl (xüsusi) işlərinə xidmet edən bir vəzifədədir. Ümumi əfkər onu "bolşevik cassus" deyə tanıyor. İndi bu "cassus" bizi mətbəxdə ziyarət edir. Məqsədi bizdən bir "rekomen-dasiya" almaqdır. Şəhərdə hər kes onu bize qarşı pis rəftar etməklə ittiham edmiş. Halbuki bizimlə nə qədər yaxşı rəftar etdiyinə Şəxsən bizi şahidik. Həmdə buraya bir neçə gün sonra sərbəst buraxılacağımızı müştuluqlamaq üçün gəlibmiş. Yalnız bir ricası var, hər cür dedi-qoduya bir xatimə vermək üçün mən ona bir kağız verim və bu kağıza ondan məmənun olduğumu söyləyim, ta ki, o bunu onu tənqid edənlərə göstərsin, onun bize pislik deyil, yaxşılıq yapmış olduğunu isbat etsin..."

Eyni gündə bize evdən bir paket içində yemək göndərilmişdi. Yemeklər bir qəzet kağızına bükülmüşdü. Bu kağız bir neçə gün əvvəl intişar edən türkəcə "Kommunist" qəzetiñ bir nüsxəsi idi. Bizim durumda olan bir adamın bu qəzeti nə cür bir ci-

Qazamatda ikən onun yanına qədər gələn Stalinlə görüşü haqqda isə M.Ə Rəsulzadə yazır:

"...Hiss etdim ki, yene Pankratovun yanına aparılıram.

Gəldik. Elə buradır. İki həftə əvvəl istintaq edildiyim otaq. Gözətçi qapını açdı. Girdim. Masanın arxasında ayaq üstə duran Pankratovun yanında uca boylu Qızıl Ordu uniformasında birisi mənə diqqətlə baxır.

Zabit məni qarşılıqla məqsədile iki addım irəli gəldi, əlini uzadaraq:

- **Yoldaş Rəsulzadə, tanıdınızmı (bir az pauza ilə), Stalin, - dedi.**

- Bəli, tanıdım (bir az dayanıqlıdan sonra), Koba, - dedim.

...Pankratov çıxıqlıdan sonra (Stalin) mənə:

- **Çətin günlərdə bərabər çalışıdık, indi isə toqquşduq, - dedi.**

- Dünya beledir, hər şey ola bilər, - dedim.

- **Dosyenizi gördüm, vəziyyətiniz də çox pisdir, - dedi.**

Mən bir ləhzə gözünün içini baxdım.

- Məsəvə Partiyasına mənsub olmaq töhmətli işçilərin qrupları halında gülləndiyi bir yerde bu firqənin lideri qalaraq vəziyyətinin yaxşı olacağını düşüncək qədər sade deyiləm. Fəqət bu pisliyin dosyedən çıxdığına inanmiram, çünkü vəziyyətimin pisliyini isbat edəcək bir

Azərbaycanla bağlı bəzi siyasi məqamlar Nərimanovun siyasi çıxışları fonunda görünə də, yuxarıdakı fakt özü də, AXC-ni devirmə niyyətinin, planının və vasitələrinin, istisnasız olaraq, Sovet Rusiyasına məxsus olduğunu qanıtlayırdı. Stalinin bu düzəlişi məntiqi olaraq Rəsulzadənin "Bu təqdirdə biz yenə böyük qonşumuz olan sizinlə anlaşardıq" ifadəsinə də aiddir: **yəni 28 Aprel 1920-ci il işğalı olmasayıdı AXC Bolşevik Rusiyası ilə yox, Bolşevik Rusiyası AXC ilə anlaşa bilərdi**, təbii ki, əsas prinsipləri də Rusiya ortaya qoymaq şərtildə. Başqa Qafqaz respublikalarının da taleyi timsalında, görünür ki, bu mümkün deyildi, çünki o halda AXC öz mahiyyətini itirməli idi..

dosyedən xəbərim yoxdur."

Rəsulzadənin həmin xatirələrindəki başqa bir məqama diqqət edək:

"...Stalin:

-...siz kiçik bir məmlekətsiniz, öz başınıza müstəqil olaraq özünü idare edə bilmezsiniz; başqa böyük bir dövlətlə necə də olsa, anlaşmanız lazımdır, - dedi; mən:

- **Bu təqdirdə biz yenə böyük qonşumuz olan sizinlə anlaşardıq, fəqət Nərimanın anlaşlığı tərzə yox, - dedim.**

Stalin güldü:

- Nərimanımı bizimlə, yoxsa bizmi Nərimanla; anlaştıq?! - dedi."

Göründüyü kimi, Stalin burada Məmmədəmin bəyin Nərimanovla bağlı yanaşmasına düzəliş edir. Yəni demək istəyir ki, təklifləri güclü tərəf irəli sürər, yəni biz irəli sürüruk, Nərimanov da qarşılıqlı mənafelər baxımdan necə uzlaşmaq olar, özü və Azərbaycan üçün onu düşüne

bilər...

Azərbaycanla bağlı bəzi siyasi məqamlar Nərimanovun siyasi çıxışları fonunda görünə də, yuxarıdakı fakt özü də, AXC-ni devirmə niyyətinin, planının və vasitələrinin, istisnasız olaraq, Sovet Rusiyasına məxsus olduğunu qanıtlayırdı. Stalinin bu düzəlişi məntiqi olaraq Rəsulzadənin "Bu təqdirdə biz yenə böyük qonşumuz olan sizinlə anlaşardıq" ifadəsinə də aiddir: **yəni 28 Aprel 1920-ci il işğalı olmasayıdı AXC Bolşevik Rusiyası ilə yox, Bolşevik Rusiyası AXC ilə anlaşa bilərdi**, təbii ki, əsas prinsipləri də Rusiya ortaya qoymaq şərtildə. Başqa Qafqaz respublikalarının da taleyi timsalında, görünür ki, bu mümkün deyildi, çünki o halda AXC öz mahiyyətini itirməli idi... Çünki Bolşevik Rusiyası ilə Daşnak Ermənistanı arasında da 1920-ci ilin avqustunda anlaşıma imzalanmışdı, ancaq nobatın sonunda Rusiya güneydoğu istiqamətindən Ermənist-

na hücumu keçdi və ora da sovetləşdirildi. Rəsulzadə qazamatda olanda hələ o hadisələr yaşanmamışdı, ona görə də mən onun "anlaşardıq" ifadəsini sövgəliş, etika xətrine deyilmiş bir ifadə sayıram. (Başqalarının məntiqi ilə olsa, kimsələr bu məqamda Rəsulzadə qarşı ittihad imkanları arayardı...)

Ele bu kimi səbəblərdəndir ki, sonralar N.Nərimanov Kremli, Lenine və Stalinə yazdığı məktublarda dəfələrlə 28 Aprel 1920-ci il hadisələrini "inqilab" yox, "çəvriliş" adlandırıb.)

Sonra Rəsulzadə yazır:

"...Bir-iki gün də keçdi... Pankratovla görüşürəm; ona: - İşim, münasibətlərində qətiyyət və aydınlıq sevən bir partiyanın əlindədir.

Yoldaş Stalinə çatdırın: vəd etdiyi azadlıq mənə həqiqətən rəva görülbəsə, bu nə zaman gerçəkləşəcək? Bu bir; sonra mənim işimlə elaqədar Məmməd Əli ilə Abbasqulu da tutulmuşlar..." Göründüyü kimi, burada Məmmədəmin bəy Bolşeviklər Partiyasını tərifləmək istəməsə də, onu "qətiyyət və aydınlıq sevən bir partiya" adlandırır. Stalinə yuxarıda təqdim etdiyim səhbətində isə "Müsəvət Partiyasına mənsub olmaq töhmətli işçilərin qrupları halında gülləndiyini" bildirir. Deməli, milli düşüncəli fehlələr zahiri əlamətə görə sorğu-sualsız, özü də qrup halında güllələnirsə, burada Bolşeviklər Partiyasını "qətiyyət və aydınlıq sevən bir partiya" adlandırmışın əsla yeri yoxdur. O halda milli öndər Rəsulzadə niyə belə qurama ifadə işlədir? - Çünkü o, İmaməddin Nəsimi deyil, Hüseyin Cavid deyil, Əhməd Cavad deyil ki, özü də ağaçına doğru gedə - siyasetçidir. Siyasetçi üçünsə pragmatizm ən ön tələblərdəndir. N.Nərimanovun siyasi xəttində də bu belədir. İstər N.Nəsibbəlliye məktubu olsun, istər XI Qırımızı Ordunun bəzi səlahiyyətli şəxslərinə münasibətdə, isterse də başqa məqamlarda olsun...

(Ardı var)

Səhbətləşdi:
Ülviyə ŞÜKÜROVA



Arzuman LOĞMANOĞLU

Səhiyyə sistemində islahatların beşinci ili...

İdarəetmədəki yeniliklər artıq öz müsbət nəticəsini verib...

Islahatlar hər zaman müzakirə mövzusu olur, tərəfdar və əleyhdar qazanır. Xüsusiilə də ilk zamanlarda əleyhdarı daha çox olur. Çünki insanlar alışdırıcıları qaydaların dəyişməsinə çox həvəs göstərmirlər. Ona görə ki, vəd olunan yeniliklər özündə məchulluq daşıyır.

Azərbaycan səhiyyə sisteminde başladılan islahatların ilk zamanlarında da bu mechulluğu müşahidə edirdik. Yalnız pasiyentlər deyil, həkimlərin önemli bir hissesi de islahatların müsbət nəticə verəcəyinə o qədər də inanmir, hətta bəzi hallarda buna qarşı çıxırlar. Amma səhiyyə sisteminde islahatların beşinci ilində əminliklə demek olar ki, görülen işlər öz bəhrəsini verməkdədir.

Bu mənada, təxminən beş il əvvəl, 20 dekabr 2018-ci ilde prezident İlham Əliyevin fermanına əsasən icbari Tibbi Siyortə üzrə Dövlət Agentliyi tərəfindən yaradılan Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) zamanın sahəsindən çıxdığını söyləmək olar. Qeyd edək ki, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti ölkə başçısının vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrən və digər 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir. TƏBİB-in tabeliyində inzibati ərazi vadiləri üzrə qruplaşdırılan 13 tibbi ərazi bölməsi (Gəncə, Bakı, Sumqayıt, Bərdə-Yevlax, Şəki-Zaqatala, Göyçay-Kürdəmir, İmişli-Sabirabad, Lənkəran, Şəmkir-Tovuz, Dağlıq Şirvan, Quba-Xaçmaz, Cəlilabad-Salyan, Ağdam-Ağcabədi tibbi ərazi bölmələri) fəaliyyət göstərir. Ən əsası isə, idarəetmədəki yeniliklər artıq öz müsbət nəticəsini verib.

Lakin TƏBİB əldə etdiyi uğurla kifayətlənmək istəmir və yeni hədəflərə müəyyən edib. Bu hədəflər arasında ana və uşaqlaşlığı ilə bağlı tədbirlərin gücləndirilməsi, vətəndaşların tibbi xidmətlərin məmənluq seviyyəsinin artırılması, xidmetlərə əlçatanlığın artırılması, tibbi ərazi bölmələrinin mərkəzlərdə regional çoxprofilli xəstəxanaların qurulması əsas hədəflərdəndir. Qeyd edək ki, xidmətlərə əlçatanlığın artırılması vətəndaşların əsas diqqət göstərdiyi məsələlərin önündə yer alır. Bundan başqa, TƏBİB xəstəliklərin daha erkən aşkarlanması məqsədi ilə profilaktik xidmətləri inkişaf etdirmək, ölüm səbəbləri arasında əsas yer alan xəsteliklərin qarşısının alınması, erkən aşkarlanması və müalicəsinə yönəlmış kompleks tədbirləri artırmağı hədəfleyir. Tibbi xidmətin keyfiyyətinin artırılması və əlçatanlığın təmin edilməsi məqsədilə Aile həkimi institutunun məhkəmələndirilməsi hazırlıda əsas vəzifələrənən biridir. Hansı ki, bunlar da tibb müəssisələrinin dərman təchizatının yaxşılaşdırılması və müasir tibbi avadanlıqlarla təminatı, tibb müəssisələrində istifadə edilən xəstəxana informasiya sisteminin və digər elektron xidmətlərin istifadəsinin təkmilləşdirilməsi olmadan mümkün deyil. Eyni zamanda, güclü maddi-texnika baza çox önemlidir.

Son illərdə tibb müəssisələrində təcili və təxiresalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığın və operativliğin təmin olunması, habelə tibb işçilərinin maddi rəfahının yüksəldilmesi istiqamətində davamlı tədbirlər hayata keçirilir.

Görülən əhəmiyyətli işlərdən biri stasionar tibbi xidmət göstərən dövlət tibb müəssisələrində qəbul şöbələri, təcili və təxiresalınmaz tibbi yardım stansiyalarının fəaliyyətlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Yenilik çerçivəsində qəbul şöbələrinin bazasında xəstələrə hərtərəfli xidmət göstərilməsinin mümkün olduğu Təcili və təxiresalınmaz tibbi yardım şöbələri yaradılır. Avropa ölkələrinin təcili yardım xidmətindəki uğurlu təcrübə əsasında yaradılan bu şöbə triaj (təcili yardım xidmətində tibbi müdaxilənin prioritətlişdirilməsi) sisteminin qurulması ilə ferqlişir. Pasiyentlər bu şöbəyə birbaşa müraciət əsasında qəbul olunur və ya Təcili və Təxiresalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən çatdırılır. Bu yeniliyin başlıca məqsədi xəstəxanaların stasionar və ambulator şöbələrinin iş yükünü azaltmaq və kadrlar potensialından səmərəli istifadəni təmin etməkdir.

Əlbəttə, TƏBİB-in fəaliyyəti ilə bağlı nöqsanlar və çatışmazlıqlar da var. Bu nöqsan və çatışmazlıqlar isə islahatlara, yeniliklərə hazır olmayan, bəzən isə islahatlara qarşı çıxıncların olmasıdır. Belələri islahatlari gözdən salmaq üçün neqativ halları "islahatların nəticəsi" kimi təqdim etməyə çalışırlar.

Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) idarə olunması qaydası müəyyənləşib. Prezident İlham Əliyevin TƏBİB-in nizamnaməsinin təsdiq edilməsi barədə imzaladığı fərmanı əsasən, qurum öz fəaliyyətində və idarəetmədə mütəraqqi korporativ idarəetmə standartlarını tətbiq edəcək.

TƏBİB-in idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur. Şura TƏBİB-ə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək. Şura sədr də daxil olmaqla 5 üzvdən ibarətdir. Şuranın tərkibine Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi icbari Tibbi Siyorta üzrə Dövlət Agentliyi idarə Heyətinin sədrı,



TƏBİB-in idarə olunması qaydası müəyyənləşdi

Müavinlər qurumun fəaliyyətinə rəhbərlik edən şəxslər siyahısından çıxarıldı



maq;

- Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;

- TƏBİB-in fəaliyyətinə dair illik hesabatı diniitmək;

- TƏBİB-in kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

- kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

- TƏBİB-də daxili audit bölməsinin fəaliyyətinə nəzəret etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

- TƏBİB-in xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqqin (xüsusi əhəmiyyətli əqqin) və adiyyətli şəxslə dəyəri TƏBİB-in aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqqin bağlanılması haqqında qərar qəbul etmək;

- tibb müəssisələrinin rəhbərlərinin və onların müalicə işləri üzrə müavinlərinin (tibb müəssisəsinin icra orqanı təkbaşçı olduqda), habelə kollegial icra orqanının bütün üzvlərini İcraçı direktorun təqdimatı əsasında vəzifəyə təyin və vəzifədən azad edilən 3 müavini var. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin müvafiq əmrlə müavinlərindən biri icra edir.

İcraçı direktor TƏBİB-in işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edəcək, TƏBİB-in, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində yənələr) təsdiq etmək, o cümlədən TƏBİB-in əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənəşdirmək;

Şuranın sədr 3 (üç) ayda bir dəfədən az olmayaraq Şuranın iclaslarını çağırıvə iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüs ilə Şuranın üzvü və ya İcraçı direktorun təyin və vəzifədən azad edilən 3 müavini var. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icra orqanı təkbaşçı olduqda) isə müalicə işləri üzrə müavinlər istisna olmaqla digər istiqamətlər üzrə müavinlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edəcək.

Qeyd edək ki, indiyədək TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 müavini həyata keçirirdi.

Fərmanı əsasən, TƏBİB-in saxlanılması və fəaliyyətin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, icbari Tibbi Siyorta fondundan ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görürlən işlərdən (göstərilən xidmətlərdən) əldə edilən daxil olmalar, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vesait hesabına həyata keçiriləcək.

Hazırladı: KƏNAN



Rusiya fəlakətin astanasındadır...

Yevgeni Priqojin: ““Vaqner” bitir, Baxmutdan geri çəkiləcəyik”

“Vaqner” başçısı Yevgeni Priqojinin son müsahibəsi Rusiyada böyük səs-küye səbəb olub. Hurriyyet.az xəber verir ki, Azərbaycanda öz ermənipərəst mövqeyi ilə yaxşı tanınan “jurnalist” Semyon Peqova müsahibə verən Priqojin kifayət qədər sərt və Rusiya-Ukrayna mühəribəsinin perspektivi ilə bağlı pessimist fikirlər səsləndirib.

“Vaqner” başçısı yene silah-sursat çatışmazlığından gileyənib və ölkənin hərbi-siyasi rəhbərliyini ci-nayətdə, hətta xəyanətdə günahlanırdı. Priqojin həmçinin, Rusiya rəhbərliyinə belə getsə, “Vaqner”-i Baxmutdan geri çəkəcəyinə dair xəbərdarlıq edib: “Bu gün biz o həddə çatmışıq ki, “Vaqner” özəl hərbi şirkəti bitir və qisa müddətdən sonra “Vaqner” ümumiyyətlə, mövcudluğunu bitirəcək. Biz tarixə qovuşacaq” Peqov Priqojinə deyib ki, bu açıqlaması ilə döyüşçüləri ruhdan sala bilər. Priqojin isə cavabında heç nədən çəkinmədiyini göstərərək, dediklərini bir daha təkrarlamaya hazırlı olduğunu qeyd edib.

Priqojin saysız-hesabsız itkilərə görə məsuliyyəti hərbi rəhbərliyin üzərinə ataraq, silah-sursat çatışmazlığının minlərlə rus əsgərinin ölümüne səbəb olduğunu söyləyib: “Statistika göstərir ki, silah-sursat çatışmadıqda itkilərin sayı 5 dəfə artıq olur. Ona görə də mənim Baş Prokurorluğa və İstintaq Komitəsinə böyük bir ərizə yazaraq, minlərlə rus əsgərinin ölümündə günahkar olanların məsuliyyətə celb olunmasını xahiş etməyimə çox az vaxt qalıb”.

Priqojin Baxmutda cəmi 100 metr irəliləmək üçün təkcə “Vaqner”-in 94 nəfər itirdiyini və xeyli sayda da yaralının olduğunu bildirib: “Bu gün “Vaqner” 100-150 metr irəliləyibg “Mərmi acliği” nəticəsində hələk olan “vaqnerçilərin” sayı 94

sunun acizliyini açıq şəkilde etiraf edərək, bu mühəribənin Rusiya üçün fəlakətlə bitəcəyini də proqnozlaşdırıb: “Rusiya fəlakətin astanasındadır! Biz fevralın 24-de getdik və nə edə bildik? Biz nəzəri cəhətdən dünyadan ikinci ordusunu nəyə çevirdik? Qoyun, tamaşaçılar özləri desin. Biz balaca Ukrayna ilə bacarmadıqsag”

Doğrudan da Priqojinin dediklərində xeyli həqiqətlər var. Rusiya ordusu artıq mühəribədən əvvəlki ordu deyil - ne fiziki, ne də mənəvi cəhətdən. Ancaq digər yandan Rusiya ordusu doğrudan da lap əvvəldən hər cəhətdən “dünyanın ikinci ordu-

Zelenski “böyük döyüş”ün anonsunu verdi

“Dövlət sərhədimizin bütün xəttini - həm quruda, həm də dənizdə bərpa etməliyik”

Tezliklə böyük döyüşlər olacaq, biz torpağımızı və xalqımızı rus əsərətindən azad etməliyik. Hurriyyet.az xəber verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O, sərhəd qoşunlarının bölmələrinə Baxmut, Avdeyevka, Marinka və Donbasın digər şəhər və kəndlərini in siddətli döyüşlərdə müdafiə etdiyinə görə təşəkkür edib: “Tezliklə əsas döyüş olacaq. Biz öz torpağımızı, xalqımızı rus əsərətindən azad etməliyik. Dövlət sərhədimizin bütün xəttini - həm quruda, həm də dənizdə bərpa etməliyik. Əminəm ki, sərhəd qoşunlarımızın qəhrəmanlığı, etibarlılığı, möhkəmliyi bu mühüm tarixi yolda Ukraynaya güclü kömək edəcək”.



Ukrayna hərbçilərinin əks-hücumu uğurla nəticələndi

Ukrayna Silahlı Qüvvələri Baxmta əks-hücumu keçəndən sonra Rusiya qüvvələri bəzi mövqeləri tərk ediblər. Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəber verir ki, bu barədə açıqlamani Ukraynanın Şərqi Qüvvələrinin komandanı Aleksandr Sırski verib: “Düşmən irəliləmek üçün maksimum səy göstərir və heç nə ilə hesablaşdırıb. Böyük itkilərə baxmayaraq, Vaqnerin, digər özəl hərbi şirkətlərin yeni-yeni hücum qrupları, desantları meydana atılır. Lakin rəqib şəhəri nəzarət altına ala bilmir. Vəziyyət yetərinə mürəkkəbdir. Bununla yanaşı, şəhərin ayrı-ayrı sahələrində bölmələrimizin əks-hücumu nəticəsində düşmən əks-hücumu məruz qalaraq bəzi mövqeləri tərk edib. Baxmut istiqamətində intensiv döyüşlər davam etsə də, düşmən Ukrayna mövqelərinin müdafiəsini qıra bilməyib”.

“Gəlsən, səni həbs etməli olacaqıq”

Cənubi Afrika Respublikası Putindən gəlməməyi xahiş etdi

Cənubi Afrika Respublikası (CAR) Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Putinin həbsi ilə verdiyi qərara görə, ondan “BRIKS” sammitində iştirak etməməsini xahiş edib.



Hurriyyet.az xəber verir ki, əgər Putin bu ölkəyə səfər edərsə, CAR BCM-nin qərarına əsasən onu həbs etməli. Bu səbəbdən də, Cənubi Afrika hakimiyyəti Vladimir Putindən avqustda Yohannesburqdə keçirilməsi planlaşdırılan “BRIKS” sammitinə gəlməməyi, videobağlılı və sitəsilə iştirak etməyi xahiş edib.

“Bizim Putini həbs etməmək variantımız yoxdur. O, buraya gələrsə, onu həbs etməli olacaq”, - deyə hökumət rəsmisi bildirib. “Sunday Times” yazarı ki, Cənubi Afrika Respublikası Rusiyaya qarşı sanksiyaları dəstekleməkdən və onun Ukraynaya təcavüzünü pisləməkdən imtina edib. Qeyd edək ki, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət olan “BRIKS” təşkilatının məqsədi üzv ödövlətlər arasında diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir.



nəfərdir. Əgər bizim mərmilərimiz olsaydı, itkilərin sayı 5 dəfə az olacaqdı”.

Ardınca “Vaqner” başçısı Rusiya hərbi-siyasi rəhbərini əməlli-başlı təhdid edib. “Jurnalist” Peqov Priqojinə deyib ki, çıxları “Vaqner”-ə çox silah-sursat verilməməsini bu hərbi birləşmənin həmin silahları Moskvaya qarşı əvvələ biləcəyile əlaqələndirir. Priqojin cavabında deyib: “Moskvaya yürüş barədə - bu, maraqlı fikirdir, ancaq bu barədə düşünməmişdik” Peqov qorxusundan dərhal deyib ki, “mən bunu təkif etmədim”

Daha sonra Priqojin ultimatum verərək, Ali Baş Komandana “Vaqner”-in Baxmutdan çıxacağına dair məktubla müraciət etməli olacağını deyib: “Biz “Vaqner” olaraq vətənpərvərlik və Baxmutda son gülləmizə qədər gedəcəyik. Lakin bu güllələr artıq həftələrə yox, günlərə yetəcək qədərdir. Əgər silah-sursat deficiti aradan qaldırılsada, biz ya Baxmutdan çıxacaq, ya da qalıb həlak olacaq. Büyük ehtimalla bölmələrin bir hissəsini çıxarmalı olacaq”.

Sonra isə hər nə qədər bizim bürokratlar istəməsə də, cəbhə və qalan hər şey səpələnəcək!” Nəhayət, Priqojin Rusiya ordusunun acizliyini açıq şəkilde etiraf edərək, bu mühəribənin Rusiya üçün fəlakətlə bitəcəyini də proqnozlaşdırıb: “Rusiya fəlakətin astanasındadır! Biz fevralın 24-de getdik və nə edə bildik? Biz nəzəri cəhətdən dünyadan ikinci ordusunu nəyə çevirdik? Qoyun, tamaşaçılar özləri desin. Biz balaca Ukrayna ilə bacarmadıqsag”

Hazırladı: RƏŞAD



(Өvvəli səh. 6-da)

Cinayət hadisəsinin üstündən 2 ildən artıq müddət keçdiyinə və bir çox mötəbər faktların mövcudluğuna baxmayaraq, Nadirov Vahid hələ də şübhəli şəxs qismində həbs edilməyib, cinayət işində şahid qismində tanınır.

ıstintaq işini aparan 2-ci müstəntiq Şahin Məmmədov, 1-ci müstəntiq Elvin Şahmirzəlidən fərqli olaraq, qaldırdığım vəsətətlər əsasında Fərəhin atası tərəfindən pəncərədən atılması ilə bağlı mühüm əhəmiyyət kəsb edən çoxsaylı faktlar, sübutlar aşkar etdi. Respublika Prokurorluğu Şahin Məmmədovun aşkar etdiyi fakt və sübutları nəzərə almayıb, nəticədə Şahin Məmmədov öz iradəsindən asılı olmayaraq ci-nayet işinə xitam qərarı verib.

Sabiq müstəntiq Şahin Məmmədovun verdiyi xitam qərarından sonra iş üzrə mühüm olan sənədlərlə tanış olub, surətini almışam. Respublika Prokurorluğununa cinyət işində üzə çıxan qanun pozuntusunu sübut edən sənədləri təqdim etdikdən sonra Baş Prokurorluq Şahin Məmmədovu sənədləri mənə təqdim etməsinə görə tərəbhə edilib. Bunu sübut edəcək müstəntiqinənə vəzifəsi məsələidir. Bu səb-

"Qızım Sarkos vaziyyatda olan atası tarafından 13-ctı mortabadan atılaraq öldürülüb"

"Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsinin və Nizami Rayon Prokurorluğunun məsul işçiləri tərəfindən bir neçə sənədin saxtalaşdırılmasına yol verilib"

PROTOKOL
(Diska həyət keçirilmənə haqqında)

04 oktyabr 2021-ci il

Başlı şəhəri

Rəki əsərli Nizami rayon mərkəzliyinə böyük məstəkiliyi. I daracılı
Dilarə Elhəbir qızı ya onun nümrəyində Vüqar Huseynzadənin istiqamətləri ilə
onla əsərli kürsə, Azərbaycan Respublikası CMN-115-cı maddəsi
ibtidai istintaqdan arpalanın 210086026 nömrəli ciniyət iş üzrə yararlıdır
şəhərdən bərpa olunur. 04 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin Nüvəbəti Hissəsi Hərəkatname idarəətindən daxil olmuş
CD disk həyət keçirilir.

Baxış keçirilməndə avval istintaqdan hərakat istiqamətlərinə ciniyət prosesu
qanunvericiliyində razılaşdırılmışlığıqda, həyət üzvləri izah edilir.

DİN-nin Nüvəbəti Hissəsi Hərəkatname idarəətindən daxil olmuş CD disk
əməkdaşlığınıza əsasən həyət keçirilməndən sonra, DİN-nin 115-cı maddəsinə uyğun
daxil edilir. Əsasən 020-102-100-0001-X kodlu tətbiq olunur. Tətbiq olunduğu
sübhənən 15:00-16:00-ci saatlar arasında DİN-nin 115-cı maddəsinə uyğun
daxil olunur. 5-5 ay maddədən kəskinən səlhisli, lakin yaza format
səxtilənmişdən həm məsələdən, CD disk dələyi emalıdır.

Səfərjanı Fəriziyə atə, DIN-nin 102-mülləmət mərkəzi, səfərjanı Fəriziyə
buhurun.

Vat: a)əlo, çox həyəcانılyam.
Səfərjanı Fəriziyə: Buryum xanım, ejdidam sizi
Vat: Səfərjanı Fəriziyə:
Səfərjanı Fəriziyə: Özünüməzə abın xanım, na bas verib?
Vat: yəsdiyiməz binanın 13-cü mərtəbəsində qonşularımız dalaşmışdır,
mətbəhədirid, mmmmm
Səfərjanı Fəriziyə: aha, sonra
Vat: evda balaca usən "ata-ata" deyirdi
Səfərjanı Fəriziyə: aha sonra na bas verdi, özünüməz abın zəhmət olmasa
Vat: "ata-ata" dedi, ata usəni pəncərəndən aşağı atdı, off! qox həyəcانılyam,
ibrayın partlayı.
Səfərjanı Fəriziyə: zahmet olmasa unvanı, və adını deyin.
Vat: həyəcانılyam bilirəm nox və Galiyevə Səfərjanı Məhəfiq qızı,
Nizami rayonu, M. Abbasov küçəsi, bina 13, xəhis edirəm təz olun.
Dənəşq 2 daşıqçı 356 samanya davə edilmiş
CD diskde qeyd edilmiş məsələdən başqa har hansı bir mülləmət
olunmamışdır.

Baxış 04 oktyabr 2021-ci il tarixdə saat 16:00 daşıqçıda başlıdır və ham
tarixdə saat 16:30 daşıqçıda başa çatdır.

ağır cinayət işlərində heç təc-rübəsi olmayan, səriştəsiz, bu yola yeni başlayan, prokuror Pərviz İbayevin qərəzli göstəri-şini, mövqeyini müdafiə edən və işin içinde iştirak edən digər 3-cü qeyri-obyektiv müstəntiq-dir. Bir rayon prokurorluğunda eyni cinayet işi üzrə ayrı-ayrı vaxtlarda istintaq hərəketi dövründə 3 müstəntiq təyinatı pro-sessual və kobud qanun pozuntularının olmasından xəbər verir. Hazırda cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Vətən Əliyev tə-rəfindən davam etdirilir. Vətən Əliyev cinayət işində sayca 4-cü müstəntiqdir".

**“Nadirov Vahid Fərəhi
güclə əlimdən qoparıb
sürüyüb otağa atandan
sonra yenidən məni
fasilələrlə sürüyüb,
dövməvə dayam etdi”**

Cinayət işinin materialları içərisində olan və qızının atası Vahid Nadirov tərəfindən 13-cü mərtəbədən atılıraq öldürüldüyü təsdiq edən bir neçə mühüm faktı açıqlayan Dilarə Bağıyevanın sözlərinə görə, həmin binanın 11-ci mərtəbəsində yaşayan qonşusu Gülalıyeva Səyyarə Müşfiq qızı öz mənzilinin eyvanından hadisə anını görərək, Daxili İşlər Nazirliyinin 102 məlumat mərkəzinə zəng edib şahid qismində məlumat verib: "Səyyarənin yaşadığı mənzilin eyvanından yataq otağının pəncərəsi birbaşa görünür. Həmin zəngdə şahid Səyyarə deyir ki, çox həyə-

Şikayətçi qeyd edib ki, Vahid Nadirov hadisə baş verdiyi gün gecə saatlarında evə içkili gəldik-dən sonra hamamda duş kabinəsinin şüşəsini qırıb özünü yaralayıb: "Onun bədənin müxtəlif nahiyyəsində, həmçinin sol əlinin üzərində qanlı kəsik xəsarətləri olması haqda ekspert rəyi var...

qatlar İdarəsi tərəfindən hadisə yerinin müayinəsi zamanı pəncərənin dəstəyindən, pəncərə atlığından, pəncərə altındakı radiatordan götürülmüş əl izlərinin tədqiqatı zamanı müəyyən olunub ki, Fərəhin əl-barmaq izləri adıçəklən yerlərdə aşkar edilməyib. Bu da o deməkdir ki, qızım Fərəh pərdəni çəkməyib, pəncərəni açmayıb özünü aşağıya atmayıb, qəza baş verməyib".

aşağıya atması faktının bütün şübhelerini onun üzərindən ya- yındırmaq, Fərəhi pəncəredən atması faktını mənim tərifim- dən tez aşkar edilməyib guya mənim yanımda olması abu- hayasını varatmaq olub".

**“İbtidai istintaq
hərəkətini aparan
müstəntiq Elvin
Şahmirzəli hadisə
yerinə baxış
protokolunda imzamı
saxtalasdırıb”**

Dilare Bağıyeva iddia edir ki, Nizami Rayon Polis İdareşinin 25-ci bölməsinin məsul polis işçiləri və Nizami Rayon Prokurorluğunun məsul işçiləri tərəfindən bir neçə sənədin saxtalaşdırılmasına yol verilib: "Bundan başqa, ibtidai istintaq hərəkətini aparan müstəntiq Elvin Şahmirzeli hadisə yerine baxış protokolunda imzamı saxtalaşdırıb. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində təqdim olunmuş imza nümunələrim yoxlanıla-raq imzanın mənə məxsus olmaması sübütə yetirilib. Lakin imzamım saxtalaşdırılmasına yol vermiş müstəntiq Elvin Şahmirzeli bu günə kimi məsuliyyətə cəlb olunmayıb, qaldır-dığım vəsatətlərə baxmayaraq barəsində qanuna müvafiq tədbirlərin görülməsi təmin edilməyib. Odur ki, bütün bunnarı nəzərə alaraq, "Hürriyət" vasitəsiylə müvafiq qurumlara müraciət edərək, hazırda Baş Prokururluğun istintaq idarəsində icraatda olan cinayət işində ortada cəsədin olması, lakin cinayət hadisəsinə hüquqi qiymət verilməməsi, cinayəti törədən şəxsin Nadirov Vahidin olmasına rəğmən, qərəzli aşkar edilməməsi, cinayət işində qanun pozuntularına yol verən məmurların, ölkə başçısının yürütdüyü qanun siyasetində şəffaflıq, ədalət normalarını pozaraq qarşı çıxmaları haqda siqnal verib, bu oyuna son qoymalarını və Nadirov Vahidin törətdiyi cinayət əməlinə görə istintaq hərəkəti dövründə həbs olmasını, istintaq orqanından işin baxılması üçün məhkəməyə verilməsini artıq dərəcədə xahis edirəm".

5 “Hürriyyət”

"Mülki əlil kimi hərbi xidmata getdim, hərbi əlil kimi qayıtdım..."

Cəlilabad sakini Qamət İsmayılov: "Məmurlar haqqımı vermir..."



Cəlilabad rayonu, Təbriz küçəsi, ev 45-də yaşayış İsmayılov Qamət Əcəbəli oğlu tərəfindən "Hürriyət" in redaksiyasına şikayət məktubu daxil olub. Sayıtmız vəsitsələ Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər müvafiq qurumların rəhbərlərinə müraciət edən şikayətinin məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:

"Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Hüquqlarımı bərpa etmək məqsədilə dövlət qurumlarına yazdığınış şikayət ərizələrim nəticəsiz qaldığını görə və ailəmələ birlikdə düşdürüüm ağır durumdan çıxmış məqsədilə Sizə müraciət etmək məcburiyyətində qaldım.

Mən 19 noyabr 1981-ci ilde Cəlilabad rayonunda anadan olmuşam. 1998-ci ilde 2 sayılı orta məktəbi bitirmişəm. 1999-cu ilde Sərbəst Güleş üzrə 1-ci dərəcəli güleşçi adına layiq görülmüşəm. 2000-ci ilde DİN-in Daxili Qoşunlarının tərkibində hərbi xidmətə başlamış, 2001-ci ilde



təxris olunmuşam. 2001-ci ilde Gənclər, idman və Turizim Nazirliyi yanında Bakı Bədən Təbiyəsi və Turizm Kollécəsinə qəbul olunmuş, 2004-cü ilde bitirmişəm. 2005-ci ilde YAP-in sıralarına qəbul edilmişəm.

Daxili Qoşunlarda xidmət edərək Montində yerləşən N sayılı hərbi hissədə, "Dinamo" idman Cəmiyyətində və Müdafiə Nazirliyinin "Ordu" idman klubunda idman yarışlarında uğurlar qazanmışam. Diplom, Fəxri fərman və mükafatlarla təltif olunmuşam. 2001-ci ilde Daxili Qoşunların Şəki və Zaqtalada yerləşən hərbi hissələrində xidmət edərək mənə Xidməti xasiyyətnamə verilib.

Bütün çətinliklərə baxmayaq, həmişə ölkə rəhbərinin xarici və daxili siyasetini dəstekləmə-

şəm. Dövlətçiliyimizin keşiyində dayanmışam, vətənpərvərlik baxımdan sayılıb-seçilmişəm. Belə ki, Daxili Qoşunların xususi eməliyyatlarda iştirak etmiş, 2000-ci ilde Bakı şəhərində baş vermiş kütłəvi ixtiashaşların qarşısının alınmasında səyələ vuruş, N sayılı hərbi hissənin əsgəri kimi peşkarlıq və qətiyyət göstərmişəm. Yəni qarşıya çıxan çətinliklərə baxmayaraq, vəzifə borcumu vicdanla yerinə yetirmişəm və asayışın bərpa olunmasına canımdan keçmədən belə qorxmamışam. 2001-ci ilde Şəki, Qax, Za-



qatala, Balakan rayonları ərazisində kriminogen durum kəskin şəkildə pişmişmişdi. Silahlı cinayətkarlar N sayılı hərbi hissəyə basqın etmiş və Zaqtalada rayonu Polis şöbesinin əməkdaşları quldurlar tərəfindən atəş tutulmuşdu. Bölgədə bir sira terror aktları töredən məlum silahlı cinayətkarların axtarılması və zərərleşdirilməsində, N sayılı hərbi hissənin əsgəri kimi, tapşırıcıları layiqince yerine yetirmişəm və bu zaman metnlik və fədəkarlıq göstərmişəm. Gürcüstan və Dağıstanın Azərbaycan Respublikası ilə sərhədlərində cinayətkarlar qarşı axtarış əməliyyatlarında iştirak etmişəm.

10 may 2000-ci ilde Ulu önder H. Əliyevin ad günü münasibətli T. Bəhrəmov adına stadionda "hərbi pakazon"da iştirak etmişəm və nümunəvi çıxışlar göstərmişəm.

2000-ci ilde mərhum prezident Əbülfəz Elçibeyin cənəzəsi Türkiyədən Azərbaycana getirilərən və dəfn mərasimində müxalif insanlar ictimai asayışı pozmaq isterkən DİN-nin Daxili Qoşunlarının əsgəri kimi sabitliyinə bərpasında iştirak etmişəm.

2000-ci ilde Bakıda baş vermiş güclü zəlzələ zamanı əhaliyə bir əsgər kimi köməklik göstərmişəm.

2000-2001-ci ilde xidmət etdiyim hərbi hissələrdə xəsəretlər almışam. Məsələn, Bakı şəhəri, Binəqədi rayonu, Bilecəri əsəbəsində Metodrom stadionunda məşğələ zamanı.

Bakı şəhəri, Yasamal rayonu, "Qələbə" kinoteatrının etrafında gedən mitinglərde Daxili Qoşunların əsgəri kimi dövlətin təhlükəsizliyini qoruyan zaman;

Hacıqabul rayonunda kərətində hərbi təlim zamanı;

Bakı şəhəri, Xəzər rayonu, Qala əsəbəsində Türkiye Respublikasından gələn komandaların keçirdiyi hərbi təlim zamanı.

Şəki, Qax, Zaqtalala, Balakan rayonlarında xidmət edərək mitinqlərə, əməliyyatlarda dövləti müdafiə etmişəm və kəllə-beyin travması, müxtəlif bədən xəsəretləri almışam.

Xidmət etdiyim hərbi hissələrin xəstexanasında və Sahil əsəbəsində yerləşən hərbi hospitalda müalicə almışam və yenidən hərbi xidmətə davam etmişəm.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Men hələ uşaq ikən əlil olmuşam. Buna baxmayaraq könlüllü olaraq orduya getmiş, Vətənə olan borcumu layiqincə yerinə yetirmişəm. Sağlam gencərin bəzisi hansı yollarla ordu sıralarından qalırdı və bu imtiyazdan öz məqsədləri üçün istifadə edirdi. Bu gün ölkədə saxta əllillər demək olar ki, çox şəyə nail olublar. Amma mən döyüşkən əsgər, vətənpərvər insan kimi haqqımı ala bilmirəm. Aileliyəm 2-uşaq atasıymam, kirayəde




yaşayıram. Dəfələrlə rəsmi qurumlara müraciət etmişəm, səsimə hay verən tapılər. Mən də hərbi əlil kimi evlə, maşınla, Prezident təqaüdü və siyorta ödənişi ilə, normal işə təmin olunmaq hüququna malik Azərbaycan vətəndaşıyam.

Mərhum böyükərim mən əlil olduğum üçün hərbi xidmət qoymurdu. Amma mən əlliñiyimi bir qırğaya qoydum, Vətənə xidmət etməyə getdim. Mərhum böyükərim xəstəlik sənədlərimi xidmət etdiyim hərbi hissəyə getirdilər. Mənə "hərbiye yararsız" hərbi biletli verirdilər. Mən ondan imtina etdim. Hərbi hissə komandirinə bildirdim ki, bir neçə aydır xidmət edirəm, xidmətimi başa çatdırımaqma az qalır, mənə "hərbiye yararsız" biletinin verilməsi haqqızsızlıq olar. Neçə aydan sonra xidməti başa vurdum.

Hərbidən təxris olunduqdan sonra heç bir xəstəlik sənədimi mənə vermədiyər. Men de sadəlövlükden həmin xəstəlik sənədlərimin mənə lazımlı olacağını düşünmədi və tələb etmedim. Sonra müxtəlif illərdə Daxili Qoşunların Sahil əsəbəsindəki hospitalının həkimlərinə mür-

cət etdim. Hərbi xidmətim vaxtı xəsərat alırdım və müalicə olunduğum haqqında olan sənədlərinin verilməsinə xahiş etdim. Məndən rüşvet istedilər. O vaxt rüşvet vermədim. Aidiyyəti qurumlara şikayət etdim. Şikayət etdiyim qurumlara mənə söz verdilər ki, sənə köməklik olunacaq. Amma heç bir köməklik olunmadı, eksinə xəstəlik sənədlərimi itirdilər və men çərəsiz qaldım. Axırıncı dəfə 2016-ci ilin fevral ayında Səferbərlik Xidmətinin rəisi mənim işimlə bağlı Daxili Qoşunlara müraciət edib. Daxili Qoşunlardan mənə zəng olundu və məktub geldi. Bildirdilər ki, "biz yeni kadrlarıq, hospital başqa əraziyə köçürüüb, çox dəyişiklər olub, sənən xəstəlik sənədlərini arxivdən tapa bilmədik". Sonra məndən hansı günlərdə xəstəxanada yatdıığımı sorușular. Cavab verdim ki, neçə illər önce hərbidən gəlmışəm, kəllə-beyin və bədən xəsəretləri travmasi almışam, o vaxtdan əsəbürək dərəmələri qəbul edirəm və daqiq vaxtı yadımdan çıxıb. Ona görə də, heç bir müsbət nəticəsi olmadı.

Adı xəstəlik təqaüdü alıram. O da yaşamaq üçün kifayət etmir. Neçə ildir ki, istəyirəm Daxili Qoşunların hospitalində xəstəlik sənədlərimi (Tibbi arayış) alıb, ev növbəsində durum və təqaüdüm hərbi təqaüd kimi təyin edilsin. Rüşvet vermədiyim üçün işim düzəlmir. Mülli əlil kimi vətənə xidmət etmişəm və hərbi əlil kimi qayitmışam. Hökümet məmurları məndən əlil kimi istifadə edib, haqqımı vermirələr.



Bütün sekillərdə fəal iştirak etmişəm. Bu iştirakatdə üzərimə qoyulan vəzifələrə layiqincə eməl etmişəm. Ona görə də sizlər müraciət edirəm və inanıram ki, mənə köməklik olunacaq. Şikayətimə baxılmasa, ya canıma qəsd etmək, ya da YAP-dan çıxaraq, ailəmələ birlək vətəndaşlıqdan imtina etmək və xarici ölkələrdən siyinacaq alımaq məcburiyyətində qalacağam. Ümvdərəm ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mənim səsimi eşidəcək və problemlərimin həlli üçün müvafiq qurumlara dəstək verəcək.

Onda onu qeyd edim ki, "Youtube"da "İsmayılov Qamət" yazmaqla, hər kəs xidmətlərimle tanış ola bilər".

Jale FAMILQIZI



Zəfər tariximizin qəhrəmanı

1 may Sənan Ağazadənin anadan olduğu gündür

Mənfur erməni diğaların işgal etdiyi Qarabağın taleyi Lənkəran rayonu, Göyşaban kəndində doğulub boy-a-başa çatan Sənan Nizami oğlu Ağazadəni çox düşündürdü. Bunu heç cür müdriliklər beşiyi, qəhrəmanlar yurdun, canından artıq sevdiyi doğma Azərbaycanın qeyrətinə, şəhərtənə siyidərə bilmirdi. Odur ki, sənəsinə yanar od edib yağıdan öc almaq məqsədilə 2019-cu il iyulun 22-də hərbi xidmətə yolanır. Əsgərliy əcəbə bölgəsinə düşən Sənan hərbi paltar geyinib müqəddəsliyini hər şəyden əziz bildiyi Vətənin daşına, torpağına qurban deyib onun keşiyində dayanır.



İlk gündən adına öyündüyü Azərbaycana nümunəvi xidmət göstərməklə hərbi hissədə zabitlərin, əsgərlərin sevimli olur. Cəsurluğu, mərdliyi, igidliyi, vətənpərvərliyi, saflığı qatıldıği təlimlərdə Sənanə uğur qazandırır. Həmişə də deyir ki, Qarabağımızı işğaldə saxlayan yağı düşməndən tezliklə qisas alınmalıdır. Bu yolda ölmək belə hər bir qeyrəli oğul üçün şərəfdür. Çünkü şəhid qanı axmayan torpaqdan Vətən olmaz.

Nəhayət, Sənanın Vətənə olan sonsuz məhəbbət hissə İkinci Qarabağ müharibəsində tam özünü göstərir. 30 il həsratində olduğumuz haqq savaşıımızın ilk günündə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Sənan qeyrəli oğullar sırasında ölümün gözünə dik baxmaqla, Vətənin harayına səs verir, odlu-alovlu səngərdə yerini alır. Iştirak etdiyi bir-birindən ağır müharibə meydandanlardan yalnız qələbə sorğu gelir. İgid əsgərin Vətənə, torpağa bağlılığı sanki döyüşdən-döyüşə ona yeni güc verir. Erməni diğalarına qarşı sərraf tuşlayıcı kimi vuruşur, onlara göz açmağa imkan vermir. Gösterdiyi hünər, düşmənə vurduğu sarsıcı zərbələr gündən-günə artır. Cənnət-məkan Qarabağımızın hər kəndi uğrunda gəden qanlı müharibədə yağının coxsayılı canlı qüvvəsini, saysız-hesabsız texnikasını məhv etməklə üreyində bəslədiyi qisasını ondan ala bilir.

Sənanın axırıncı savaşı diğalarla oktyabrın 14-də olur. Füzuli rayonunda başlanan ağır müharibə meydandasında son damla qanına qədər döyüşür. Canını Vətənəne, torpağına fəda edəndə ömrünün 20-ci baharına qədəm qomyuşdu. Bəli, milyonların ürəyində öz şərəflili ölümü ilə mərdlik, igidlik, simvoluna çevrilen Sənan Ağazadə dövlət tərəfindən "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olmasına görə" medallarla təltif edilib.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Eyalətdə (Lənkəranda) yaşa-yan, amma Bakıda ali təhsil alan, uzun illər "Maarif" dövlət tədris nəşriyyatında çalışan, sonralar ədəbi və sosial həyatını Lənkəran Dövlət Universitetinə bağlayan istedadlı şair və ədəbiyyatşunas, dosent Elşad Səfərlidən bir necə kitabını avtoqrafi ilə aldım: "İki çiçəyin dastarı" (2020), "Bir yalquzaq təkliyi" (2022), "Bir anın yuxusu" (2022). Bu şeir kitablari və bir monoqrafiya ("Türkənə sözün misilsiz ustası" (2022) məni çox uzaq illərə apardı: ötən əsrin 80-ci illərinə. O vaxt "Azərbaycan müəllimi" qəzətində və "Maarif" nəşriyyatında çalışırdı. Elşad tələbə idi və şeirləri dövrü mətbuatda çap olunurdu. Mərhum şair Əbülfəz Naxçıvanlı ilə dost idi, oturub - dururdu. Əbülfəz isə qəzətin əməkdaşı idi. Elşadın poeziyaya bağlılığı, ədəbi mühitdə görünməsi diqqətimi cəlb etdi və mən onu nəşriyyatda işə götürdüüm (nəşriyyatın baş redaktoru və direktor əvəzi (1984-1992) vəzifələrində işləyirdim. O, əzmkarlığı, işgüzarlığı və istədiyi ilə kollektivin hörmətini qazandı. Qeyd edim ki, mən nəşriyyatda "ədəbi mühit" yaratmışdım. Şairlərdən Hafiz Rüstəm, Ruzigar Əfəndiyeva, Kamal Alış, Əbülfəz (onu da kollektivə gətirmişdim), Ədalət Məmmədov, Elşad Səfərli, Ağamalı Sadiq. Bu yoldaşların bəzisinin ilk şeir kitabları işiq üzü görmüşdü. Elşad onlardan xeyli cavandı.

**Allahverdi Eminov**

İş ele gətirdi mən iş yerimi ali məktəblə dəyişdim və otuz il sərasər bu sahədə çalışdım. İller öz işini gördü: yaşa doldud, kitablar müəllifi olduq, başqa sahələrdən səsimiz gəldi. Və itkilərimiz də oldu: Ruzigarı, Ağamalı Sadiq, Ədaləti, Əbülfəzi, Əlisəm Bilalı itirdik. Allahdan onlara rəhmət dileyirəm. Maraqlıdır, mənim onlara ünsiyyətim kəsilmədi, əksinə, daha da sixlaşdı, Elşad Səfərli və Kamal Alış haqqında iri həcmli monoqrafiyalarımı ("Elşad Səfərinin poeziyası", 2015 və Kamal haqqında "Əllerimdə tale yazım", 2018) nəşr etdirdim. Digerlərini isə tənqid - ədəbi məqalələrimlə yaradıcılıqlarını mətbuatda gətirdim - işıqlandırdı.

Fikrim konkret olaraq şair Elşad Səfərinin məhsuldar poeziyası haqqındır. Monoqrafiyamdan sonra Elşadın şeirləri barədə iki geniş həcmli məqalə yazdım, son yaradıcılığı, poetik irliliyi, uğurları təfsirimdə təhlilini tapdı. Son beş ilin şeirlərində (müşahidəmdə) süni pafos, qafiyə, pərdəzliq, saxta ritorika, bir sözə, mənasızlıq sindromu nəzərə çarpır. Fərdi poetik Eqolari yoxdur, amma bu kimə şairlərin "başına toplanan" tənqidçilər boldur, onları şeirin kövhəri yox, imzaları maraqlandırır, belələrini poeziyanın oxucu təfəkküründə eks - sədasi deyil, sadəcə səslənməsi meftun edir. Halbuki insan

Könülləri duygulandıran

Şeirlər

Şeirdən fiziki və ruhi ehtiras ummalı, suallar qarşısına çəkməli, doyumluq hissi aşmalıdır. Şeir şabaş deyil ki, oxucunun oyununun ovcunu basasan! Şeir mənim yozumumda sərf sosial proseslər üçün deyil, könülləri duygulandırmak üçün yazılır. Poeziya idrakin ən gözəl, işqli, ən kəsərli silahıdır. Yaxşı mənada bəlağəti söz oxucunu süküntün sehrinə salır, hikmetini açır, ona görə də şeire tələbat daimidir, texnologiya onun arxasında sürünnür.

Elşad Səfərlidə şeirlərini predmeti insan və onun doğurduğu insanlıqdır, lakin yaxınlaşma hədəfini vahid kəsişmə nöqtəsində deyil, müxtəlif nöqtələrin qovuşduğu yerde, yəni insanı bütövlükde, həyatı bağlılıqla, təzahürlərdə alır, elcə de insanlığı. "Hamı özünün əsiridir", "Ağılma qurban", "Sonun torpaq qocalığı". Birinci şeirdəki insanlar - obrazları Dünyanın oynatdığı aktyorlar simasında görürük. Fərq odur ki:

**Aktyor bir tamaşalıq aktyordu,
Əsl aktyor insandı ki,
Bütün ömrü boyu aktyoru
Hamı rolundadı,
Heç kim rolundan çıxmır:
Eləsi var böyükələrin
İllah da qolundan çıxmır...**

İnsanları, insanlığı bu kökə salan tek cə mühitdirmi? Əslində qalsa "hamı öz rolundadı, hamı rolini yaşayı", "İnsanda obraz cildi yox, İnsan özü min cildi" - həqiqətdir şairin iddiası. Amma yaxşı olardı bu "cildlər":

**İnsanı zatında axtar,
İnsan zatında gizlənib,
Üzü bəlkə min qatlıdır,
O, alt qatında gizlənib.**

Şeir əxlaqi məzmunsuz qeyri - dəyərsiz söz yiğimi ola bilər, məhdud dairədə oxunar, yalnız bədii forması ilə öyüñür, amma yüksək əxlaqılıq malik sənət əsərinə çevrilə bilmez. Onun poetik süzgəcindən insan və insanlıq keçməlidir, başqa sözə, dili həyatın ekzistensial (mövcud) təsviri üçün ideal vasitə olmalıdır. Filosof, dramaturq P.Sart ədəbiyyatdan danişarkən yazmışdır ki, hərçənd, ədəbiyyat bir şeydir, əxlaq başqa bir şey, bununla belə, estetik imperativlikdə biz əxlaqi imperativi fərgləndiririk. Həqiqətdir bu, daxili imperativlik şairin içinde yaranır, ona bu cür diqə olunmuşdur. "Hamı xoşbəxt olmur". Şeir taledən bir növ "nərazılıqdır", - desəm yanılmaram.

**Qara buludlardır başımın üstdə,
Sixlıqda bitmişdim - gəndə olmadım.
Boy verə bilmədim kölgədə, çünkü
Tale bəxt paylayan yönə olmadım.**

**Mən də birisiydim bəxti kəmlərdən -
Şöhrət də ummadım "görkəmlilərdən",
Gözə görünmediim dal cərgələrdən,
Onun çün heç zaman öndə olmadım.**

**Sən indi hardasan hicran əsillim?
Bəxtimə uduzub olsam da təslim,
Bircə təsəllim var... bircə təsəllim -
Hamı xoşbəxt olmur - mən də olmadım.**



Həyatın diqəsidir bu, Elşad Səfəri bizi dahi alım Əbu Nəsr Farabinin (870-950) xoşbəxtlik haqqında fikirlərinə aparır. Alım yazmışdır ki, xoşbəxtlik hər bir insanın cəhd etdiyi məqsəddir. Xoşbəxtlik hər bir insanın əldə etməye çalışıldığı ən böyük nemətdir, bu nemətdən yüksəkdə duran, ondan üstün olan heç bir nemət yoxdur. Bu baxımdan şairliyin özü bir nemətdir və şeirdə yüksək əxlaqılık olmalıdır. Xoşbəxtlik firavan və qorxusuz yaşamaqdır. Zamanın yükü ağır olanda İnsan xoşbəxtliyinin bir parçasını itirir, "ahilləşir" da. Və Zamanla bəriş:

**Daha nə qaldı ki, Ağam,
Saç - saqqalı tamam ağam.
Müvəqqəti bir qonağam
Zaman, hökmünə bərişdim.**

Və nəhayət:

**Sonda yanaşdım torpağa,
Dərdi danışdım torpağa.
Sönüb qarışdım torpağa,
Torpaq ilə doğmalaşdım**

Elşad Səfəri başdan - binadan şairdir: o, şeirlərin qarşısında aciz deyil, fasiləsiz olaraq onun oyatlığı hissələ yaşayır - sənət baxımından, həm də ideologiya bucağından. Şeir gözlənilməz məqamlarında vəhylə gelir, hissələrinin təmizlili műşahidə olunur. Şeirin qəmlənməyə haqqı çatır, çün şeirdə təbətin dilini həmişə İnsan dilinə çevirmək mümkün deyil. Poeziya istila etmək yox, qurban verməkdir, ürəyi açmaqdır, özünüfədə"dir.

Şairdən, özünə güvənirsə qəlbini, onun qarənlıq gücünü şeirlə işıqlandırmağı bacarmadır. Haçansa uçurulmuş sevgisini ağrı ilə xatırlatmaqdır. "Bir gün görəcəsən ki...", "Qatar ömrü təki", "Qur məni bir sevgi cümləsile...", "Sevgimizi təzələyək" şeirləri məndə bu hissə oyadtı. Bu sevgi şeirlərində bir həsrət, nisgil və ayrılıq notları xatırələrə yol açdır:

**Bir gün mənim üçün darixacaqsan,
Aylıb görərsən yanında yoxam.
Bəlkə də canında həvəsim məndim,
Görərsən demişəm,
Canında yoxam.**

**Əllərin üzülüb havada qalar -
Əllərin duasın havada qalar.
Bülbül təklənəndə yuvada qalar,
Aylıb görərsən yuvada yoxam.**

**Kaş ki, xatırələr yiğcam oluna,
Gəlib yaddaşında ya cəm oluna.
Xatırəm yoluna pərcim oluna,
Baxıb görəndə ki, yolunda yoxam.**

Elşadın poeziyasında yaradıcılıq iztibabları mövcuddur, bu, təbii kədərdən, ruhi həyecandan - akselərasiyadan: ehtirasdan - patetikadan yaranır, bu hissələ şairi yaşayıb yaratmağa sövq edir, ona görə ki, ilahidən gələn şeir sirverməz maddi - mənəvi möcüzədir. Şeir, axı, Dünyanın dərkini asanlaşdırır, şei sözlü səsdir, meditasiya: dərin fikri və hissi birləşmənin ifadəsidir. Şeir fikri və zövqü ovsunlayan sehr kimi qavranılır, idrakin sade, amma işqli oxucu "silahı" ilə atəşə tutulur. Bəlağətli səslənməsə hikməti süküntün möcüzəsini əyanılaşdırır. Bu, o halda olur - şeirdə dil bütün imkanlarını bürüze verir. "Oyun", "Ağ sevinc", "A kəndim", "Bir köynək ağrı" şeirlərində Elşad oxucunu Zamanla üz-üzə qoyur. Unutmayaq ki, Dünyanın kəşfləri Oyun dan başlayır və insanın özü Oyunun oyundaşı olur. Əsrimizdə Vətənimizin başına getirilən oyunlar Dünyanı heyrləndirdi: çox şeyi itirdik, heyfisiləndik.

**Yurd itirdik - mübarizə əlindən,
Yadın gəldik min qərəzə əlindən.
Qurtulmurq "qızıl gürzə" əlindən
Şərin bizi yaratdıgı oyundan.**

**Bəxt qapısın daş atırıq, daş açmır,
Könlümüzü yaz ovutmur,
Qiş açmır.
Nankor oğul özü indi baş açmır
Dalaşlığı,
Baş qatlığı oyundan...**

Şeirdə müəllif "dünyanın siyasi gərdişi"nə işaretər vurur, bu, şairin dünyagörüşündən, savadından, dünyaya baxışından irəli gelir. Unutmayaq ki, oxucuya "düşündürən" poeziya da lazımdır: ruhun fenomeniyi tehtəşürdən kənardə qalmaması üçün. Lakin şeirlərin (adını çəkdiyim) zati, qidası emosionallıqdır - əger şairin buna hünəri çatırsa, yox əger poeziyanın idraki mənəsi onu ideyaya çəkir-sə və buna məcburdursa şairin poetik yüksək vərdür.

**Mən söz ağacında gözə dəyəndən
Çoxunda sözümə maraq oyadım.
Cünki o ağacın yaxşı bar verən
Üzündə özüm də bir budaq atdım.**

(Ardı var)

Bizlərdən hər biri
miz dünyani
duymağın
özümüzü dərk etməyə^{başlayandan bəri xalq qəhrəmanımız Koroğlu barədə nəgmələri, hikmətli sözləri, rəvayətləri və dastanları döñə-dönə eşitmış, indi də eşidirik.}

İş ele getirib ki, türkəlli xalqlardan 12-si, irandilli xalqlardan 3-ü, Orta Asiya ərebləri, Qafqaz xalqlarından gürcüler, ermənilər və abxazlar Koroğlunu özlərinin dastan qəhrəmanı hesab edirlər. Ancaq müxtəlif ölkələrin görkəmli alimlərinin geldiyi yekdil rəy belədir ki, "Koroğlu" eposunun əsası, nüvəsi Cənubi Azərbaycanda yaranmışdır. Buna səbəb isə XVI əsrin ikinci və XVII əsrin birinci yarısında Azərbaycan və Kicik Asiya (Türkiyə) ərazisində baş vermiş və celalilər hərəkatı adı ilə tanınmış kəndli үşyanları sebəb olmuşdur. Sonradan Koroğlu adı ilə söyləmələr tədricen qonşu ölkələrə də yayılmış, hər xalq bunları öz bədii zövqünə və folklor ənənələrinə uyğun bir şəkildə izleyərək öz Koroğlusunu yaratmışdır. Qafqaz xalqlarının "Koroğlu"ları isə tamamilə Azərbaycan dastanlarının təsiri altında qalmadıdır. Ancaq Orta Asiya xalqları, xüsusiilə də özbəklər "Koroğlu" dastanlarını genişləndirmiş və möhtəşəm səviyyəyə çatdırmışlar.

Yaradıcılıq yolu xalq mədəniyyəti və xalq yaradıcılığı ilə ayrılmaz tellərlə bağlı olan Azərbaycan musiqi mədəniyyətinin kamil bilicisi Üzeyir Hacıbəyov xalq musiqisi ruhunda yazdığı "Koroğlu" operasında da xalq həyatını, xalqın öz azadlıq və səadəti uğrunda apardığı qəhrəmanlıq mübarizəsini geniş və parlaq şəkildə təsvir etmişdir.

Bu monumental inqilabi xalq epopeyası aşiq motivləri əsasında yazılmış, Azərbaycan kəndsinin keçmişdə (XVI-XVII əsrlər) apardığı milli azadlıq mübarizəsinə həsr edilmişdir.

"Koroğlu" operası Üzeyir Hacıbəyov yaradıcılığının ən yüksək zirvəsidir. Ölməz xalq dastanlarından, xalq musiqisindən bəhrələnmiş bu əsər bəstəkarın çıxılık yaradıcılıq axtarışlarının nəticəsidir.

"Koroğlu" operası sözün əsl mənasında mili əsərdir, xalq yaradıcılığının canlı surətdə coşduğu bir əsərdir. Bu operanın musiqisində istedadlı və güclü xalqın hərəatlə nəfəsi hiss edilir.

"Koroğlu" operasını yazmadan əvvəl bəstəkar çətin yaradıcılıq yolu keçmişdir. Bunun üçün o, xalq musiqi incəsənətini, rus və qərb klassik musiqisini dərinən öyrənməli olmuşdur.

İlk tamaşası 30 aprel 1937-ci ilde M.F.Axundov adına Opera və Balet Teatrında qoyulan bu əsər, Ü.Hacıbəyovun beş illik gərgin əməyinin bəhrəsidir. O, bu operanı yazmadan ötrü 20 ilə qədər bir müddətə şifahi xalq dastanı "Koroğlu"nu, onun müxtəlif variantlarını döñə-dönə öyrənmiş, tedqiqtər aparmış, məlumatlar toplamışdır. Çünkü Üzeyir bəyin "Koroğlu"su onun xalqının ürəyində yaşatdığı "Koroğlu"ya layiq olmalı idi. İ.Hidayətzadənin quruluş verdiyi ilk tamaşa bəstəkar özü dirijorluq etmişdi, ikinci tamaşada isə bəstəkarın tələbəsi Əşref Həsənov dirijor kürsüsü arxasında olmuşdur.

Operanın librettosu H.İsmayılov



"Koroğlu" operası musiqi və opera sənətimizin mükəmməl bir abidəsidir ki, o, nəsillər boyu yaşayacaqdır

S.Vurğun

müşlər

Dekadadan sonra bestəkar operanın V pərdəsini de əlavə edərək, III variantını işləmiş və əsər 1943-cü ilde Bakıda rus dilində səhnəyə qoyulmuşdur.

Həmin günər (3-6 oktyabr) Bakı küçələrində asılmış bir elan hamının diqqətini cəlb edirdi. M.F.Axundov adına Opera və Balet Teatrında SSRİ xalq artisti Üzeyir Hacıbəyovun 5 pərdəli "Koroğlu" operası rus dilində (Z.Q.Zalçmanın tərcüməsində) səhnəyə qoyulurdu. Operanın bədii təribatçısı İ.Hidayətzadə, rəssamı A.F.Filippov, dirijoru isə Niyazi olmuşdur. Rolları ifa edirdilər: Rövşən (Koroğlu)- A.A.Drozdov, Həsənxan-K.L.Knijnikov, Nigar-Knarik Qriqoryan, İbrahim xan-V.A.Nikolski, Ali- M.A.Feldşteyn, Ehsan paşa- S.E.Nevedov və b.



Operamızın «Koroğlu» abidəsi



ve M.S.Ordubadi tərəfindən məşhur aşiq nağılları əsasında tərtib edilmişdir. İlk tamaşada Koroğlu rolunu Bülbül, Nigar rolunu G.Işkəndərova, Həsən xan rolunu isə M.Bağırıv ifa etmişdir.

Bülbüldən sonra 70 il ərzində Koroğlu rolunun müxtəlif səhnələrde müxtəlif ifaçıları olmuşdur: Yaqub Rzayev, Şirzad Hüseynov, A.A.Drozdov (40-60-ci illər), İbrahim Cəfərov (60-ci illər), Adil Melikov (60-70-ci illər), Hüseyin Əliyev (70-ci illər), Xanlar Haqverdiyev (Türkmenistan səhnəsində), Lütfiyyar İmanov, Nəmət Sınbəbi Qaraçayev (Özbəkən nəsində) və b.

Operanın rəssamı R.Mustafayevin tərtibatı quruluşla üzvi surətdə bağlı idi.

Belə ki, I pərdədə kəndlilər özlərinin ağır hayat şəraitini müzakirə edir, Ali kişinə kor olmasından sonra oğlu Rövşən kəndliləri əşyana çağırır.

II pərdədə xanın həyətindəki təntənə səhnələri məharətlə verilmişdir.

III pərdə Çənlibel qalasında baş

verir. Burada qonşu kəndlərdən olan kəndlilər də yavaş-yavaş Koroğlunun delillerinin yanına gelirlər və Həmzə bayın gəlməsilə konflikt başlanır.

IV pərdədə hadisələr surətlə baş verir, qəhrəmanın və xalqın zülm və ədalətsizlik üçün qisas alıqları səhnələr göstərilir. Məhəbbət və dostluq, zülm və ədalətsizlik üzərində qələbə çalır.

Uzaq keçmişdə baş vermiş kəndlilər əşyaların əzəmətini musiqidə qüdərətə tecəssüm etdirən "Koroğlu" operasında nikbinlik ruhu, azadlıq pafosu canlanır. Xor və rəqs səhnələrində xalq kütlələri meğlubedilməz nəhəng qüvvə kim təsvir edilmişdir. Musiqisi uvertüra ilə başlayan bu opera mübarizəyə çağırış, hüner və qələbə təntənəsi aydın duyulur.

Koroğlu özü aşiqdır və onun dastanı aşıqlar tərəfindən oxunur. Buna görə də operada əsas stil - aşiq stilidir. Bu, xüsusiilə III və IV pərdələrdə, Koroğlu rollunda hiss edilir. Muğamatdan isə başlıca olaraq xanın və onun saray adamlarının xarakteristikası üçün istifadə edilmişdir.

Üzeyir bəy məhz "Koroğlu" operasında ilk dəfə olaraq simfonik orkestrin tərkibinə mili çalğı alətlərimiz: tar, kamancı, zurna, balaban, dəf əlavə edərək, operanın milliliyini daha da nəzərə çarpdırmışdır.

Bildiyimiz kimi, Ü.Hacıbəyovun milli musiqi ənənələri əsasında yaradıldığı "Koroğlu" operası Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında mühüm mərhələ oldu.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsə-

nəti ongünüyündə epik qəhrəmanlıq səciyyəli bu operanın tətentəli nümayişi olmuş, qeyrirləndən fərqli olaraq tamaşa bir dəfə yox, üç dəfə göstərilmiş, o dövrün yüksək mükafatına - Stalin mükafatına layiq görülmüşdür.

Tamaşadan sonra Ü.Hacıbəyov dörd saat ərzində İ.V.Stalinin mili operanın perspektivləri, əsərin ideya-mənəvi amilləri bərdə səhəb etmişdir. Stalinin tövsiyyəsi ilə Ü.Hacıbəyov əsərin finalında birqədə dəyişiklik etmiş, onun daha təsirli alınmasına nail olmuşdur.

Bu müvəffəqiyyətdən sonra demək olar ki, bütün Moskva qəzətləri öz səhifelerində "Koroğlu" operasının möhtəşəm uğurundan səhəbət açırdı. Belə ki, "Pravda" qəzeti "Koroğlu" operasının böyük müvəffəqiyyəti adlı məqaləsində yazdı: "gMoskvada keçirilən Azərbaycan dekadası günləri çərçivəsində 14 noyabrda SSRİ-nin Böyük Teatrının səhnəsində Azərbaycan SSRI xalq artisti Üzeyir Hacıbəyovun "Koroğlu" operasının 3-cü dəfə göstərilən sonuncu tamaşa olmustur. Üzeyir bəyin bəstəkarlıq məharəti bu dəfə də böyük alqışlara səbəb olmuşdur. Dirijor Əşref Həsənovun rəhbərlik etdiyi simfonik orkestr uvertüranı bitiren kimi zaldə əylişən tamaşaçıların alqış səsləri hər yana yayıldı. Böyük müvəffəqiyyətə keçən bu opera sürətli alqışlarla qarşılanmışdır və tamaşaçılarında böyük rüh yüksəkliyi yaratmışdır. M.F.Axundov adına Azərbaycan Opera və Balet Teatrının sonuncu tamaşasında İ.V.Stalin, V.M.Molotov, K.E.Voroşilov, V.U.Çubar, N.I.Yeov, M.A.Bağırıv da tamaşaçılar arasında ol-

1941-ci ildə Üzeyir bəy "Koroğlu" operasında qazandığı müvəffəqiyyətə görə Stalin mükafatına layiq görülür. Mükafatlanma mərasimində çıxışında Üzeyir bəy deməşdir: "Menə "Koroğlu" operası üçün mükafat verilmişdir. Bu opera uzun illər boyunca qızığın işin məhsuludur. Men bu əsəri yaradarkən xalq ictimaiyyəti xəzinəsindən, böyük qəhrəman haqqında gözəl dəstənlərdən, Koroğlu kimi gözəl qəhrəman yetişdirmiş xalqa onun bələdiyi böyük məhəbbətdən ilham almışam. Men "Koroğlu" operasını yaradarkən həmişə hökumətin mənim qayğıma qaldıqlarını, yaradıcılığım qayğısına qaldıqlarını hiss edirdim. Bu qayğı və diqqət hökumətimin qəbul etdiyi qərarda özünü xüsusilə göstərir. Yüksək mükafatın son dərəcə şadam. Bu mükafat yeni əsərlər üzərində daha qızığın işləmək vəzifəsini üzərimə qoyur".

Göründüyü kimi "Koroğlu" operasının yaranmasından artıq 86 ilədək bir vaxt keçir. 86 ildirki, bu opera hələ de Azərbaycan Opera və Balet Teatrının səhnəsindən düşməyib, ruhumuzu oxşayır.

Yarandığı ilk gündən Şərq xalqlarının opera yaradıcılığının inkişafında böyük rol oynayan bu əsər, elbette ki, bundan sonra da opera səhnəsində şah əsər olaraq qalaçaqdır.

**Tərənə HƏSƏNOVA,
Üzeyir Hacıbəylinin ev
muzeyinin kicik elmi işçisi**